

TEST: 1904#01#Y14#01E15

Test	1904#01#Y14#01E15
Fənn	1904 - Mikroiqtisadiyyat
Təsviri	[Təsviri]
Müəllif	Qasimova A.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	28
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input type="checkbox"/>

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: "Siyasi iqtisad" termini kimin əsərinin adından götürülmüşdür (Çəki: 1)

- F. Monkretyen
- F.Kene
- U.Petti
- D.Pikardo
- P.Buaqilder

Sual: Adları sadalanan alimlərdən kim marcializmin nümayəndəsidir: (Çəki: 1)

- A.Smit, D.Rikardo
- K.Marks, F.Engels

- Ş.Furye, C.Sismondi
 - U.Jevons, K.Menger
 - L.Exard, M.Fridman
-

Sual: F.Kene görkemli nümayəndəsi olmuşdur: (Çəki: 1)

- merkantilizmin
 - fiziokratların
 - marcinalizmin
 - keynsçiliyin
 - neoliberalizmin
-

Sual: İqtisadi nəzəriyyədə monetarizm cərəyanının banisi kimdir? (Çəki: 1)

- K.Marks
 - A.Marşall
 - M.Fredman
 - L.Exard
 - V.Pareto
-

Sual: İqtisadi nəzəriyyədə riyazi metodlardan geniş istifadə etməyə kim başlamışdır: (Çəki: 1)

- L.Valras, V.Pareto
 - K.Marks, F.Engels
 - Ş.Furye, C.Sismondi
 - U.Jevons, K.Menger
 - A.Smit, D.Rikardo
-

Sual: İqtisadi nəzəriyyənin keynsçi istiqaməti meydana gəlmişdir. (Çəki: 1)

- XIX əsrin ortalarında
 - XX əsrin 70-ci illərində
 - XX əsrin 30-cu illərində
 - XYII əsrde
 - bizim dövrdə
-

Sual: Monetarizm cərəyanı iqtisadi nəzəriyyənin hansı istiqamətinə aiddir? (Çəki: 1)

- keynsçilik
 - neoklassik
 - institusional-sosiooloji
 - marksizm
 - merkantilizm
-

Sual: Tarixən birinci olan iqtisadi nəzəriyyə məktəbi hansıdır? (Çəki: 1)

- merkantilizm
- keynsçilik
- klassik siyasi iqtisad

-
- fiziokratlar
 - neoliberalizm
-

Sual: Ticarət burcuziyasının mənafeyini ifadə edən nəzəriyyəyə aiddir: (Çəki: 1)

- merkantilizm
 - fiziokratlar nəzəriyyəsi
 - marcinalizm
 - klassik siyasi iqtisad
 - proletar siyasi iqtisadı
-

Sual: Siyasi iqtisad termini meydana gəlib: (Çəki: 1)

- 1615-ci ildə
 - 1776-ci ildə
 - 1890-ci ildə
 - 1902-ci ildə
 - 1932-ci ildə
-

Sual: İqtisadi nəzəriyyənin neoklassik istiqamətinə hansı müasir elmi jərəyanlar aiddir: (Çəki: 1)

- sosial-institusionalizm, marcinalizm:
 - monetarizm, neoliberalizm
 - merkantilizm, monetarizm
 - marksizm, merkantilizm
 - keynsçılık, marcinalizm
-

Sual: P.Samuelson iqtisad elminin görkəmli nümayəndələrindən üçünü fərqləndirmişdir. Onlar kimlərdir? (Çəki: 1)

- Smit, Marks, Keyns
 - Smit, Rikardo, Marks
 - Marks, Keyns, Marşall
 - Keyns, Marks, Fridman
 - Kene, Marşall, Fridman
-

Sual: Hansı iqtisadi məktəb proteksionist dövlət siyasetinin əsasını qoymuşdur: (Çəki: 1)

- klassik siyasi iqtisad
 - proletar siyasi iqtisad
 - merkantilizm
 - keynsçılık
 - fiziokratlar
-

Sual: Əmək-dəyər nəzəriyyəsinin ilk müəllifi kim olmuşdur? (Çəki: 1)

- A.Smit
- A.Monkretyen
- D.Rikardo
- K.Marks

Sual: Hansı iqtisadi məktəb ilk dəfə kənd təsərrüfatında gəlirlərin təkrar istehsalı və bölgüsünü təhlil etmişdir? (Çəki: 1)

- merkantilizm
 - fiziokratlar
 - keynsçılık
 - marksizm
 - klassik siyasi iqtisad
-

Sual: İslamin müqəddəs kitabı “Qurani-Kərim”də nəyə icazə verilmir? (Çəki: 1)

- sahibkarlıq fəaliyyətinə
 - xüsusi mülkiyyətçiliyə
 - sələmçiliyə, faiz almaq məqsədi ilə borc verməyə
 - alqı-satqıya, ticarətlə məşğul olmağa
 - xarici malların alqı- satqısına
-

Sual: İqtisadi fikrin hansı cərəyanı da həmçinin “marksizm” adı daşıyır: (Çəki: 1)

- merkantilizm
 - klassik siyasi iqtisad
 - proletar siyasi iqtisadı
 - neoliberal istiqamət
 - riyazi məktəb
-

Sual: Azərbaycanda ilkin iqtisadi fikir və təsəvvürlər nədə öz əksini tapmışdır? (Çəki: 1)

- Əxlaqi-Nasirdə
 - Xəmsədə
 - Kitabi- Dədə Qoqudda
 - Müqəddimədə
 - heç birində
-

Sual: Qədim Yunanistanın iqtisadi fikri hansı alımların əsərlərində öz əksini tapmışdır? (Çəki: 1)

- Platon, Aristotel
 - Konfutsi, Syun-Tszi
 - Varron, Seneka
 - Qay, Katon
 - İbn-Xaldun, Foma Akvinski
-

Sual: İqtisadi nəzəriyyənin hansı istiqamətinin nümayəndələri ilk dəfə öz təhlilində son hədd kəmiyyətlərini istifadə etməyə başlamışlar? (Çəki: 1)

- fiziokratlar
- marcinalistlər
- merkantilistlər
- neokeynsçilər

monetaristlər

Sual: Aşağıdakı qruplardan hansının iqtisadiyyatın dövlət tənzimlənməsini müsbət qiymətləndirən təlimlər olduğunu göstərin: (Çəki: 1)

- fiziokratlar, marksizm, marxizm
 - merkantilizm, marksizm, keynsçilik
 - marksizm, keynsçilik, monetarizm
 - fiziokratlar, marksizm, keynsçilik
 - merkantilizm, neoliberalizm, marxizm
-

BÖLƏM: 0102

Ad	0102
Suallardan	21
Maksimal faiz	21
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İqtisadi nəzəriyənin sahəsi kimi makroiqtisadiyyat öyrənir: (Çəki: 1)

- dövlətin iqtisadiyyatda rolunu
 - jəmiyyətin iqtisadi inkişafının qlobal meyillərini
 - bütövlükdə milli iqtisadiyyatda baş verən prosesləri
 - sahibkarlıq və iqtisadiyyatda onun rolunu
 - bazar mexanizminin ayrı- ayrı elementlərini
-

Sual: Proletar siyasi iqtisad nəyi iqtisadi nəzəriyənin predmeti hesab edir? (Çəki: 1)

- millətin sərvəti və onun mənbələri
 - istehsal münasibətləri və onların inkişaf qanunları
 - təsərrüfatçılıq subyektlərinin davranışları
 - qeyri-məhdud resurslar və onların istifadə edilməsi üsulları.
 - milli iqtisadiyyatın fəaliyyəti
-

Sual: İqtisadi nəzəriyənin predmetini daha dolğun səjiyyələndirən tərif: (Çəki: 1)

- insanların maddi və mənəvi tələbatlarının inkişafı və formalaşması haqqında elm.
 - istehsal olunmuş nemətlərin istehsalı və bölgüsünün meyarları haqqında elm.
 - milli sərvətlər, onun mənbələri və ondan istifadə haqqında elm.
 - məhdud iqtisadi ehtiyatlar şəraitində insan jəmiyyətinin inkişafının ən ümumi qanunları haqqında elm
 - iqtisadi subyektlərin təsərrüfat fəaliyyəti və onların əlaqələri barədə elm
-

Sual: İlk dəfə tə davül sferasını deyil, istehsal prosesini öz təhlilinin predmeti etmiş iqtisadi məktəb: (Çəki: 1)

- merkantilizm

- fiziokratlar
 - klassik siyasi iqtisad
 - marcinalizm
 - proletar siyasi iqtisadı
-

Sual: İqtisad elminin metodologiyası anlayışı özünə daxil edir; (Çəki: 1)

- iqtisadi hadisələrin öyrənilməsi üsulları və priyomları
 - iqtisadiyyatın strukturu
 - iqtisadi nəzəriyyənin müxtəlif jərəyanları
 - iqtisadçı alimlərin dünyagörüşü
 - müxtəlif iqtisadi sistemlərinin öyrənilməsi
-

Sual: İqtisad elminin bir sahəsi kimi mikroiqtisadiyyat nəyi öyrənir? (Çəki: 1)

- ayrı-ayrı istehlakçı, firma və resurs mülkiyyətçiləri qrupunun iqtisadi davranışını
 - ayrı-ayrı firmaların iqtisadi davranışını
 - dünya birliyində iqtisadi münasibətləri
 - milli iqtisadiyyat səviyyəsində baş verən prosesləri
 - dövlət və təsərrüfat sahələri arasında yaranan iqtisadi əlaqələri
-

Sual: Təbiət və jəmiyyət qanunlarının vəhdəti nədədir: (Çəki: 1)

- obyektiv xarakter daşıyırlar
 - insanların fəaliyyətindən asılıdır
 - insanların iqtisadi fəaliyyəti vasitəsilə təzahür edilirlər
 - tarixən keçiji xarakter daşıyırlar
 - onların arasında hej bir oxşarlıq yoxdur
-

Sual: İqtisadi nəzəriyyənin sintez metodun elementlərini göstərin: (Çəki: 1)

- tədqiq olunan hadisənin tərkib hissələrinə bölünməsi
 - təfəkkürdə konkretdən abstrakta hərəkət
 - aralarında doğmalılıq əlaqələri olan elementlərin birləşdirilməsi, hissələrdən təmİN yaradılması.
 - sadalanan hamısı sintez metoduna aiddir
 - doğru cavab yoxdur
-

Sual: Tələbatların artması qanunu aiddir; (Çəki: 1)

- xüsusi iqtisadi qanunlara
 - spesifik iqtisadi qanunlara
 - ümumi iqtisadi qanunlara
 - iqtisadi qanunlara aid deyil
 - belə bir qanun mövjud deyil
-

Sual: İqtisad elmində belə metodoloji yanaşma mövjud deyil; (Çəki: 1)

- dialektik-materialist
- subyektiv

- sosial-institusional
 - neopozitiv-empirik
 - bütün sadalanan yanaşmalar mövjuddur
-

Sual: İqtisad elmində normativ yanaşmalar mövjuddur: (Çəki: 1)

- riyazi metod və modellərin tətbiqilə
 - iqtisadi eksperimentlərin aparılması ilə
 - iqtisadiyyatın real vəziyyətinin öyrənilməsilə
 - iqtisadiyyatın nejə olmasının öyrənilməsilə
 - iqtisadi sistemin ayrı-ayrı elementlərinin öyrənilməsilə
-

Sual: İqtisad elmində pozitiv yanaşma əlaqədardır: (Çəki: 1)

- riyazi metod və modellərin aparılması ilə
 - iqtisadi eksperimentlərin aparılması ilə
 - iqtisadiyyatın real vəziyyətinin öyrənilməsi ilə
 - iqtisadiyyatın nejə olmasının öyrənilməsi ilə
 - iqtisidi sistemin ayrı-ayrı elementlərinin öyrənilməsi ilə
-

Sual: İqtisadi nəzəriyyənin hansı jərəyanının nümayəndələri iqtisad elminin öyrənilməsinin predmetini mənbəyi tijarət olan milli sərvət hesab etmişlər? (Çəki: 1)

- merkantilistlər
 - fiziokratlar
 - marcinalistlər
 - neokeynsçilər
 - neoliberallar
-

Sual: İqtisadi nəzəriyyədə belə öyrənmə metodu mövjud deyildir: (Çəki: 1)

- elmi abstraksiya
 - spesifikləşdirmə
 - induksiya
 - deduksiya
 - riyazi modelləşdirmə
-

Sual: Aşağıda iqtisadi nəzəriyyənin predmetinə müxtəlif iqtisadi məktəblərin baxışları verilmişdir. Hansı baxış klassik məktəbə aiddir? (Çəki: 1)

- xarici ticarətlə və ölkəyə pulun gəlməsi ilə əlaqədar olan fəaliyyət;
 - sərvətin yaradıldığı istehsal sferasının həmçinin onun bölüşdürülməsi və istehsalının öyrənilməsi;
 - kapitalist istehsal üsulu və ona xas olan istehsal və mübadilə münasibətləri;
 - sərvətin mənbəyinin kənd təsərrüfatı əməyi olduğu istehsal sferasını öyrənmək;
 - şəxslərin və sosial institutların davranışısı
-

Sual: İqtisad elminin başlıca vəzifəsinin cəmiyyətin iqtisadi həyat fəaliyyətinin, insanların davranışının stimul və motivlərinin tədqiq olmasını hesab etmişdir: (Çəki: 1)

- K.Marks

- D.Rikardo
 - A.Marşall
 - A.Smit
 - F.Kene
-

Sual: Elmi apstraksiya metodu ibarətdir: (Çəki: 1)

- iqtisadi hadisələrin ayrı-ayrı tərkib hissələrinin öyrənilməsindən
 - iqtisadi hadisənin bütün mənzərəsini bərpa etməkdən
 - riyazi modellərin qurulmasından
 - iqtisadi hadisələri ikinci dərəcəli cəhətlərdən ayrılmadan
 - iqtisadi eksperimentlərin aparılmasından
-

Sual: İqtisadi hadisə və ya prosesin onun öyrənilməsi məqsədilə süni surətdə canlanddırılması – bu: (Çəki: 1)

- iqtisadi modeldir
 - iqtisadi eksperimentdir
 - statistik tədqiqat metodudur
 - induksiya metodur
 - deduksiya metodudur
-

Sual: Ayrı-ayrı amillərin öyrənilməsindən ümumi müddəalar və nəticələrə keçid – bu: (Çəki: 1)

- iqtisadi eksperimentdir
 - elmi abstraksiyadır
 - infuksiya metodudur
 - deduksiya metodudur
 - məntidiqi metodudur
-

Sual: Cəmiyyətin iqtisadi həyatının ən ümumi və mühüm cəhətlərini əks etdirən məntiqi anlayışlar –bu: (Çəki: 1)

- ümumi iqtisadi qanunlardır
 - xüsusi iqtisadi qanunlar
 - spesifik iqtisadi qanunlar
 - iqtisadi kateqoriyalardır
 - iqtisadi modellər
-

Sual: İqtisad elminin əsas əhəmiyyəti bu gün ondan ibarətdir ki, o: (Çəki: 1)

- sahibkarlara müvəfəqiyətlə bizneslərini aparmağa kömək edir
 - insanların tələbatlarının ödənilməsi baxımından iqtisadiyyatın daha yaxşı təşkil edilməsinin yollarını göstərir
 - insanlara təsərrüfat fəaliyyətlərindən onların davranışlarının həqiqi motivlərini açıqlayır
 - insanların içtimai həyatlarında iqtisadiyyatın yerini müəyyən edir
 - iqtisadçı-amillərə öz qabiliyyətlərini reallaşdırmağa imkan verir
-

Ad	0201
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İqtisadi mənafelər – bu: (Çəki: 1)

- iqtisadi fəaliyyət yolu ilə ödənə bilən tələbatlar
 - insanın həyat fəaliyyəti və inkişafı üçün ona zəruri olan iqtisadi nemətlər
 - insanların özünü reallaşdırmağa tələbatı
 - iqtisadi subyektlərin maraqları
 - insanların yüksək gəlirlər əldə etmək jəhdləri
-

Sual: Göstərilən amillərdən hansını iqtisadi resurslara aid etmək olar? (Çəki: 1)

- təbii ehtiyatlar (torpaq), faydalı qazıntılar, su ehtiyatları
 - əmtəə və xidmətlərin istehsalı zamanı sərf olunmuş insanın fiziki və zehni qabiliyyəti
 - informasiya amili
 - sadalananların hamısı
 - sadalananların heç biri
-

Sual: Əmək cisimləri –bu: (Çəki: 1)

- alətlər, mexanizmlər, maşınlardır
 - fəhlələr və ifadəedijilər heyətidir
 - binalar, yollar, kanallardır
 - sonrakı emala gedən xammal
 - hazır məhsul
-

Sual: Cəmiyyətin məhsuldar qüvvələrinin tərkib hissələri aşağıdakılardır: (Çəki: 1)

- əmək alətləri və əmək vasitələri;
 - əmək vasitələri və iş qüvvəsi;
 - texnoloji münasibətlər və iş qüvvəsi;
 - istehsal vasitələri və iş qüvvəsi.
 - əmək vasitələri və əmək məhsulu
-

Sual: Müxtəlif tələbatların ödənilməsinə yönəldilmiş nemət və xidmətlərin istehsalı prosesində insanların məqsədyönlü təşkil olunmuş fəaliyyəti – bu: (Çəki: 1)

- ijtimali təkrar istehsal
 - təsərrüfat fəaliyyəti
 - iqtisadi mənafə
 - istehsal münasibətləri
 - məhsuldar qüvvələr
-

Sual: Təsərrüfat fəaliyyətinin belə bir mərhələsi mövjud deyil: (Çəki: 1)

- istehsal
 - bölgü
 - ifrat istehsal
 - mübadilə
 - istehlak
-

Sual: İqtisad elmi təkrar istehsal prosesində neçə mərhələni ayırır: (Çəki: 1)

- 2
 - 3
 - 4
 - 5
 - 6
-

Sual: İjtimai təkrar istehsalın aşağıdakı formaları mövjuddur: (Çəki: 1)

- maddi və qeyri -maddi
 - iqtisadi və qeyri- iqtisadi
 - məhsuldar və qeyri-məhsuldar
 - sadə və geniş
 - nemətlər istehsalı və xidmətlər istehsalı
-

Sual: İstehsal vasitələri ibarətdir: (Çəki: 1)

- əmək jisimləri və əmək məhsullarından
 - əmək vasitələri və jisimlərindən
 - əmək vasitələri və iş qüvvəsindən
 - iş qüvvəsi və texnologiyadan
 - əmək məhsulları və əmək vasitələrindən
-

Sual: Əmək vasitələri harada düzgün göstərilmişdir: (Çəki: 1)

- istehsal binaları, avadanlıq, alətlər
 - alətlər, yanajaq, xammal
 - iş qüvvəsi, texnologiya
 - xammal, avadanlıq, nəqliyyat vasitələri
 - istehsal binaları, qurğular, iş qüvvəsi
-

Sual: Aşağıda göstərilən istehsal amillər siyahısından hansılar doğrudur? (Çəki: 1)

- torpaq, əmək, kapital, iş qüvvəsi, idarəetmə
 - torpaq, əmək, istehsal vasitəsi, texnologiya, idarəetmə
 - resurslar, texnologiya, sahibkarlıq, kapital
 - torpaq, əmək, kapital, sahibkarlıq qabiliyyəti
 - sahibkarlıq, texnologiya, əmək
-

Sual: Aşağıda göstərilənlərdən hansı qeyri-iqtisadi nemət hesab olunur? (Çəki: 1)

- sualtı qayıq

küləyin energisi

bilik

paltar

su kəməri

Sual: Təbii resursları əks etdirən istehsal amilləri – bu: (Çəki: 1)

pul kapitalı

torpaq

əmək

məhsuldar kapital

sahibkarlıq qabiliyyəti

Sual: İqtisadi resursların belə növü yoxdur: (Çəki: 1)

əmək

maddi

qeyri-maddi

maliyyə

təbii

Sual: Əmək kapital, torpaq və sahibkarlıq qabiliyyəti kateqoriyalarını birləşdirən əlamət nədir? (Çəki: 1)

bunlar əmtəədir

bunlar iqtisadiyyatın fundamental prinsipləridir

bunlar iqtisadi resurslardır

bunlar makroiqtisadi göstəricilərdir

bunlar hamısı maddi nemətlərdir

Sual: Qeyri-maddi nemətlərə aiddir: (Çəki: 1)

dərslik

dərman

kompüter programı

avtomobil

meyvələr

Sual: Nemət adlanır: (Çəki: 1)

nəticəsi insanın hansısa bir tələbatını ödəyən məqsədyönlü fəaliyyəti

insanın bu və ya digər tələbatını ödəyən əşya, hadisə və əmək məhsulu

iqtisadi tələbatların təzahür forması

maddi istehsalın məhsulu

insanın faydalı fəaliyyəti

Sual: İstehsal amillərinin qarşılıqlı əvəz olması qismən aradan qaldırmağa imkan verir: (Çəki: 1)

iqtisadi böhranlar

tələbatların qeyri məhdudluğunu

- resursların məhdudluğunu
 - istehsalın səmərəliliyini
 - işsizliyi
-

Sual: İqtisadi resursların hansı növləri üçün mütləq məhdudluq səjiyyəvidir: (Çəki: 1)

- təbii
 - maddi
 - maliyyə
 - informasiya
 - resursların bütün sadalanan növləri üçün nisbi məhdudluq səciyyəvidir
-

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Mülkiyyət iqtisadi anlayış kimi: (Çəki: 1)

- insanların əşyalara münasibətidir.
 - əşyanın özüdür
 - əşyaların mənimsənilməsi ilə əlaqədar insanların bir-birinə münasibətləridir.
 - əşyanın ijarəyə verilməsi
 - mülkiyyət iqtisadi anlayış deyil
-

Sual: Müasir bazar iqtisadiyyatında mülkiyyətin daha geniş yayılmış növü budur: (Çəki: 1)

- dövlət mülkiyyəti
 - səhmdar mülkiyyəti
 - xüsusi mülkiyyət
 - bələdiyyə mülkiyyəti
 - kooperativ mülkiyyət
-

Sual: Mülkiyyət obyektlərinin ijmali mülkiyyətdən xüsusi mülkiyyətə keçməsi prosesi: (Çəki: 1)

- milliləşdirmə
 - inventarlaşdırma
 - özəlləşdirmə
 - müsadirə
 - spesifikasiya
-

Sual: Mülkiyyət obyektlərinin xüsusi mülkiyyətdən dövlət mülkiyyətinə keçməsi prosesi adlanır: (Çəki: 1)

- milliləşdirmə
 - invertarlaşdırma
 - özəlləşdirmə
 - müsadirə
 - spesifikləşdirmə
-

Sual: İqtisadiyyatda xüsusi müllkiyyətin üstünlük təşkil etməsi aşağıdakının səjiyyəvi xüsusiyyətlərini əks etdirir: (Çəki: 1)

- azad bazar iqtisadiyyatının
 - inzibati-amirlik iqtisadiyyatının
 - qarışiq iqtisadiyyatın
 - keçid iqtisadiyyatının
 - sadalananlardan heç birinin
-

Sual: Xüsusi mülkiyyət – aşağıdakılardan hansının üzərində vətəndaşların hüququnun möhkəmləndirilməsi formasıdır? (Çəki: 1)

- hər hansı əmlaka yiylənmək və tətbiq etmək.
 - hər hansı əmlakdan istifadə etmək və onunla əlaqədar sərənjam vermək;
 - hər hansı əmlakin istifadəsi və onunla əlaqədar sərənjam verilməsi
 - hər hansı əmlakla əlaqədar sahibolma, istifadə və sərənjamvermə
 - hər hansı əmlakin istifadəsi, sahibolması, yiylənməsi
-

Sual: Hansı meyara görə firmaların (müəssisələrin) xüsusi, dövlət və qarışiq formaları fərqləndirilir? (Çəki: 1)

- təşkili formasına görə
 - mülkiyyət formasına görə
 - sahə mənsubiyətinə görə
 - məhsulun xarakterinə görə
 - kapitalın həcmindən görə
-

Sual: Şəhərin bütün texniki xidmətlərinin vahid əldə cəmləşməsi, istismarını qaydaya salmaqla əhaliyə əlavə rahatlıqların verilməsinə hansı mülkiyyət forması imkan yaradır: (Çəki: 1)

- xüsusi mülkiyyət;
 - dövlət mülkiyyəti;
 - bələdiyyə mülkiyyəti
 - kollektiv mülkiyyət.
 - səhmdar mülkiyyət.
-

Sual: Vətəndaşların şəxsi əmlakı və yiğimları hansı mülkiyyət formasına aiddir? (Çəki: 1)

- dövlət
- ictimai
- xüsusi
- bələdiyyə

səhmdar

Sual: Sadalanan sahələrdən hansında dövlət mülkiyyətinin daha böyük payının olması məqsədyönlüdür: (Çəki: 1)

- turizm sahəsi
 - ayaqqabı istehsalı
 - avtomobil istehsalı
 - elektrik enerjisi istehsalı
 - mənzil tikintisi
-

Sual: İctimai mülkiyyətin bir növü deyildir: (Çəki: 1)

- açıq səhmdar cəmiyyətinin mülkiyyəti
 - bələdiyyə mülkiyyəti
 - kooperativlərin mülkiyyəti
 - tam ortaqlıq mülkiyyəti
 - qapalı səhmdar jəmiyyətinin mülkiyyəti
-

Sual: Məhsulun istehsalı ilə deyil, onu müşayiət edən məsrəflərlə əlaqədar xərclər adlanır: (Çəki: 1)

- transaksion
 - hesabi
 - buraxılmış imkanların xərcləri
 - iqtisadi
 - son hədd
-

Sual: Özəlləşdirmə metodlarına aid deyildir: (Çəki: 1)

- dövlət mülkiyyətinin əvəzsiz verilməsi
 - hərraclardan müəssisələrin satışı
 - çek özəlləşdirməsi
 - xüsusi sahibkarların kooperativlərdə birləşməsi
 - səhmlərin səhmdarlaşdırılması və satışı
-

Sual: Azərbayjanda dövlət mülkiyyətinin özəlləşdirilməsinin I programı nə vaxt qəbul olunmuşdur? (Çəki: 1)

- 1993-cü il
 - 2001-ci il
 - 1995-ci il
 - 2003-cü il
 - 1998-ci il
-

Sual: Mülkiyyət hüququ: (Çəki: 1)

- nemət üzərində müstəsna fiziki nəzarət hüququdur.
- nemətlərin istifadə olunmasından əldə olunan nəticələrə sahib olmaq hüququdur.
- nemətin kim və necə istifadə etməsi qərarını qəbul etmək hüququdur.
- bütün sadalanan hüquqları

- sadalanan hüquqlardan heç biri
-

Sual: İri müəssələrin özəlləşdirilməsi üçün zəruri şərt nədir: (Çəki: 1)

- onların əvvəljdən səhmdar jəmiyyətə çevrilməsi
 - onların ixtisaslaşdırıldığı fəaliyyət növünün müəyyənləşdirilməsi
 - onların dinamik inkişafının təmin edilməsi
 - həmin müəssisələrin fəaliyyətinin rentabelliyinin müəyyənləşdirilməsi
 - iri müəssələri özəlləşdirmək lazım deyil.
-

Sual: K.Marksın fikrincə, ictimai istehsalın xarakteri müəyyən edilir: (Çəki: 1)

- istehsal vasitələri üzərində mülkiyyətin münasibətlərilə
 - istehlak şeyləri üzərində mülkiyyət münasibətlərilə
 - mülkiyyət anlayışının hüquqi məzmunu ilə
 - mülkiyyət anlayışının iqtisadi məzmunu ilə
 - mülkiyyətdən asılı deyildir
-

Sual: Hansı sahədə dövlət mülkiyyətinin üstünlüyü məqsədyönlü deyildir: (Çəki: 1)

- - ekoloji təhlükəsizlik
 - tarixi abidələrin mühafizəsi
 - təhsil
 - fundamental elm
 - bank sahəsi
-

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Dövlət mülkiyyəti və dövlət tənzimlənməsi üstünlük edən iqtisadi sistem neçə adlanır? (Çəki: 1)

- - ənənəvi iqtisadiyyat
 - qarışiq iqtisadiyyat
 - azad bazar iqtisadiyyatı
 - inzibati-amirlik iqtisadiyyatı
 - keçid iqtisadiyyatı
-

Sual: Xüsusi mülkiyyət və bazar tənzimlənməsi üstünlüğünün səjiiyəvi olduğu iqtisadi sistem nejə adlanır: (Çəki: 1)

-
- ənənəvi iqtisadiyyat
- inzibati-amirlik iqtisadiyyatı

- sərbəst bazar iqtisadiyyatı
 - keçid iqtisadiyyatı
 - qarışiq iqtisadiyyat
-

Sual: Dövlət və bazar tənzimlənməsi; habelə müxtəlif mülkiyyət formalarının uzlaşdığı iqtisadi sistem necə adlanır? (Çəki: 1)

- ənənəvi iqtisadiyyat
 - inzibati-amirlik iqtisadiyyatı
 - qarışiq iqtisadiyyat
 - sərbəst bazar iqtisadiyyatı
 - keçid iqtisadiyyatı
-

Sual: İqtisadi sistem: (Çəki: 1)

- təsərrüfat mexanizmi və iqtisadi subyektlərin qarşılıqlı əlaqələri sistemidir;
 - maddi və qeyri-maddi nemət və xidmət istehsalçıları və istehlakçıları arasındaki xüsusi şəkildə nizamlanmış əlaqələr sistemidir;
 - mülkiyyət formaları ilə istehsal amillərinin vəhdətidir;
 - texnoloji münasibətlərlə texnoloji üsulun qarşılıqlı təsir sistemidir;
 - dövlət iqtisadiyyatının tənzimləmə sistemi
-

Sual: İqtisadi sistem aşağıdakı məsələləri həll edir: (Çəki: 1)

- nə, harada, kimin üçün
 - nə, necə, kimin üçün
 - nə vaxt, niyə, harada və kim
 - işsizliyin və inflyasiyanın səbəbi nədən ibarətdir
 - gəlirlər necə bölünür
-

Sual: İqtisadi sistemlərin təhlilinə formasiya yanaşması neçə ijtimal-iqtisadi formasiya ayırır: (Çəki: 1)

- 3
 - 4
 - 5
 - 6
 - 7
-

Sual: İqtisadi ehtiyatların tam istifadə olunmasını göstərən hər bir nöqtə: (Çəki: 1)

- istehsal imkanları əyrisindən yuxarıda yerləşəndir
 - istehsal imkanları əyrisindən aşağıda yerləşəndir
 - istehsal imkanları əyrişi üzərində yerləşəndir
 - şifrdan başqa bütün nöqtələrdir
 - düzgün çavab yoxdur
-

Sual: İqtisadi sistem üçün sadalananlar məqsədlərdən hansı əsasdır? (Çəki: 1)

- istehsalın texniki şərtlərini müəyyən etmək

- inflyasiya və işsizliyi ləğv etmək
 - inflyasiya və işsizliyi ləğv etmək
 - ayrı- ayrı subyektlərin fəaliyyətini uyğunlaşdırmaq
 - insanların tələbatlarının ödənilməsini təmin etmək
-

Sual: İstehsal imkanları əyrisinin iki məhsulun müxtəlif kombinasiyalarını göstərən hala uyğundur: (Çəki: 1)

- Əmək resurslarının tam istifadə olunması
 - dəyişməz texnologiya və mövjud ehtiyatların tam istifadə edilməsi
 - tətbiq olunan ehtiyatların kəmiyyətinin artması
 - maddi ehtiyatların tam istifadə olunması
 - istifadə olunan resursların azalması
-

Sual: Hansı xərclər qeyri-aşkar (alternativ) adlanır? (Çəki: 1)

- hazır məhsulun reallaşdırılması ilə əlaqədar xərclər
 - rəqabət mübarizəsi və reklamla əlaqədar xərclər
 - istehsalın genişləndirilməsilə əlaqədar xərclər
 - resursların məhdudluğu şəraitində seçimin zəruriliyilə əlaqədar xərclər
 - sadalanan xərclərdən heç biri
-

Sual: İqtisadi sistemin səmərəli fəaliyyətinin əsas problemi: (Çəki: 1)

- resursların bölgüsünün ən yaxşı üsulunun seçilməsi problemidir
 - təsərrüfat fəaliyyətinin nəticələrinin daha yaxşı bölgüsü problemidir
 - işsizlik problemidir
 - inflyasiya problemidir
 - iş qüvvəsinin istehsal sahələri üzrə bölgüsü problemidir
-

Sual: Əgər resurs qoruyuju texnologiya tətbiq olunarsa onda istehsal imkanları əyrisi: (Çəki: 1)

- daha qabarık olar
 - çökük olar
 - sola yerini dəyişər
 - sağa yerini dəyişər
 - dəyişməz qalar
-

BÖLMƏ: 0302

Ad	0302
----	------

Suallardan	18
------------	----

Maksimal faiz	18
---------------	----

Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
----------------------	-------------------------------------

Suallar təqdim etmək	2 %
----------------------	-----

Sual: Bazar: (Çəki: 1)

- alqı-satqı əməliyyatlarının məcmu
 - tələb və təklifin qarşılıqlı təsiri
 - satıcılar və alıcılar arasında qarşılıqlı münasibətlər
 - iqtisadi subyektlər arasında ijtimali əlaqələr sistemi
 - sadalanın hamısı
-

Sual: Əmtəə istehsalının zəruri şərtləri hesab edilir: (Çəki: 1)

- iqtimali əmək bölgüsü
 - istehsalçıların iqtisadi cəhətdən tədric olunması
 - istehsalçıların müstəqilliyi, sahibkarların azadlığı
 - sadalanın hamısı
 - sadalanın heç biri
-

Sual: İctimai təsərrüfatın əsas formaları hansılardır? (Çəki: 1)

- natural, əmtəə
 - natural kapitalist təsərrüfatı
 - natural, planlı-inzibati təsərrüfat
 - əmtəə (bazar), planlı-amirlik təsərrüfatı, kapitalist təsərrüfatı
 - əmtəə (bazar), planlı-inzibati təsərrüfat
-

Sual: Təsərrüfat tiplərinin ilkin forması hansıdır? (Çəki: 1)

- natural təsərrüfat
 - əmtəə təsərrüfatı
 - kapitalist təsərrüfatı
 - planlı təsərrüfat
 - sadalanların heç biri
-

Sual: Sadə əmtəə istehsalıamanı əmtəə nədir? (Çəki: 1)

- istehsal məhsulları
 - iş qüvvəsi
 - istehsal vastələri
 - torpaq
 - bütün sadalanınlar
-

Sual: Bazarın belə tipi yoxdur: (Çəki: 1)

- inkişaf etməmiş
 - inkişaf etmiş
 - azad
 - tənzimlənən
 - deformasiya olunmuş
-

Sual: İnkışaf etmiş əmtəə istehsalının sadə əmtəə istehsalından fərqi ondan ibarətdir ki; (Çəki: 1)

- yalnız əmək məhsulları deyil, həmçinin istehsal amilləri də əmtəədir

- istehsal öz tələbatlarının ödənilməsi məqsədilə həyata keçirilir
 - nemət və xidmətlərin istehsalı satış məqsədilə həyata keçirilir
 - ixtisaslaşma olmur
 - əmək məhsulları əmtəədir
-

Sual: Bazarın meydana gəlməsinin şərtlərinə aid deyildir: (Çəki: 1)

- əmək bölgüsü
 - ixtisaslaşma
 - istehsalçıların iqtisadi əlahiddəliyi
 - natural təsərrüfata müştənolma
 - istehsalçıların mülkiyyətinin olması
-

Sual: Bazarın belə bir funksiyası mövcud olmur: (Çəki: 1)

- integrasiya etmək
 - tənzimləyicisi
 - stimullaşdırıcı
 - nəzarət edici
 - optimallaşdırıcı
-

Sual: Əmtəə istehsalının inkişafının yüksək mərhələsi: (Çəki: 1)

- inzibati-amirlik iqtisadiyyatıdır
 - bazar iqtisadiyyatıdır
 - inkişafi etmiş əmtəə istehsalıdır
 - deformasiya
 - natural təsərrüfat
-

Sual: Hansı anlayış bazarının müasir anlamına daha çox uyğundur: (Çəki: 1)

- ticarət yeri
 - əmtəə mübadiləsinin forması
 - iqtisadiyyatının təşkilinin və fəaliyyətinin fəaliyyətinin ictimai forması
 - alıcılar və satıcıların məcmusu
 - əmtəə və xidmətlər alqı-satqısının bütün sövdələşmələrinin məcmusu
-

Sual: Bazarın tənzimləyici funksiyası ibarətdir: (Çəki: 1)

- İstehsal sahəsilə istehlak sahəsinin birləşdirilməsmindən
 - həcmi və strukturu üzrə istehsal istehsal və istehlakın uzlaşdırılmasından
 - istehsalçıları məsrəfləri azaltmağa, yeni məhsul yaratmağa həvəsləndirməkdən
 - əmtəə mübadiləsi üçün dəyər ekvivalentlərinin yaradılmasından
 - bazar iştirakçılarına zəruri informasiyanı verməkdən
-

Sual: Bazarın integrasiyaedici funksiyası ibarətdir: (Çəki: 1)

- istehsal sahəsilə istehlak sahəsinin birləşdirilməsmindən
- həcmi və strukturu üzrə istehsal və istehlakın uzlaşdırılmasından
- istehsalçıları məsrəfləri azaltmağa, yeni məhsul yaratmağa həvəsləndirməkdən

- Əmtəə mübadiləsi üçün dəyər ekvivalentlərinin yaradılmasından
 - bazar iştirakçılarına zəruri informasiyanı verməkdən
-

Sual: Bazar iqtisadiyyatının əsası: (Çəki: 1)

- əmtəə istehsalıdır
 - natural istehsaldır
 - rəqabətdir
 - tələb və təklifdir
 - bütün sadalananlardır
-

Sual: Aşağıdakı baxışlardan natural təsərrüfatı düzgün səjiyyələndirməyəni göstərin. (Çəki: 1)

- natural təsərrüfat şəraitində insanın yaşaması üçün lazım olanların hamısını özü istehsal edir.
 - natural təsərrüfat şəraitində istehsal olunan məhsul mübadilə olunmur.
 - natural təsərrüfat şəraitində istehsalçıların bir-birindən sıx asılılığı yaranır;
 - istehsal qapalı xarakter daşıyır.
 - ictimai əmək bölgüsü natural təsərrüfat şəraitində zəif inkişaf edir.
-

Sual: Hansı təsdiq əmtəə istehsalının mahiyyətini təhrif edir? (Çəki: 1)

- əmtəə istehsalı əmək bölgüsü ancaq mövcud olduğu üçün mövcuddur.
 - əmtəə istehsalı istehsalçının özünün tələbatlarını ödəmək üçün məhsul istehsalını nəzərdə tutur.
 - əmtəə istehsalı mübadiləsiz mümkün deyil.
 - əmtəə istehsalı istehlakçıların tələbi olduğu məhsulların istehsalını nəzərdə tutur.
 - əmtəə istehsalı – bazar iqtisadiyyatının əsası
-

Sual: Müasir bazar təsərrüfatının hansı modeli iqtisadiyyatda dövlət bölməsinin əhəmiyyətli (30%-dək) payı ilə səciyyələnir? (Çəki: 1)

- korporativ iqtisadiyyat
 - qarışiq iqtisadiyyat
 - sosial bazar təsərrüfatı
 - bütün sadalananlar
 - sadalananlardan heç biri
-

Sual: Hansı ölkələr üçün müasir bazar təsərrüfatının korporativ modeli səciyyəvidir? (Çəki: 1)

- Almaniya, Fransa
 - Yaponiya, İsveç
 - ABŞ, Kanada
 - Çin, Rusiya
 - Azərbaycan, Ukrayna
-

BÖLMƏ: 0401

Suallardan	13
Maksimal faiz	13
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Bazarın hansı iki tipi əmtəə və resursların dövranı modelinə daxil edilmişdir? (Çəki: 1)

- iş qüvvəsi bazarı və pul bazarı
 - valyuta bazarı, əmtəə və xidmətlər bazarı
 - pul bazarı və resurslar bazarı
 - resurslar bazarı, əmtəə və xidmətlər bazarı
 - informasiya bazarı və istehlak bazarı
-

Sual: Bu bazar iqtisadiyyatının subyekti deyildir: (Çəki: 1)

- dövlət
 - ev təsərrüfatları
 - firmalar
 - bütün sadalanınanlar subyekti deyil
 - bütün sadalanınanlar subyektdir
-

Sual: Müstəqil qərarlar qəbul edən, öz tələbatlarını maksimum ödəməyə jəhd edən iqtisadi subyekt hansıa istehsal amilinin mülkiyyətçidir, insan kapitalının təkrar istehsalını təmin edir-bu: (Çəki: 1)

- ev təsərrüfatı
 - firma
 - dövlət
 - bank
 - sadalanınanlardan heç biri
-

Sual: Əmtəə və xidmətləri istehsalı və reallaşdırılması yolu ilə istehsal amillərinin istifadəsi vasitəsilə öz mənafelərini reallaşdırın təsərrüfat həlqəsi-bu: (Çəki: 1)

- ev təsərrüfatı
 - firma
 - dövlət
 - bank
 - sadalanınanlardan heç biri
-

Sual: Dövlət müəssisələri, xüsusi müəssisələr, səhmdar jəmiyyəti, kooperativlər, yoldaşlıqlar - firmalarının bu növlərini biz aşağıdakı meyardan asılı olaraq ayıra bilərik: (Çəki: 1)

- kəmiyyətindən
- kapital qoyuluşu sahəsindən
- buraxılan məhsulun çeşidindən

- kapital üzərində mülkiyyətin formasından
 - rəqabətin növündən
-

Sual: Ev təsərrüfatları əmtəə və resursların dövranı modelində hansı rol oynayırlar?
(Çəki: 1)

- istehsal amillərini verənlər, əmtəə və xidmətlərin alıcılarıdırılar
 - əmtəə, xidmətləri verənlər və istehsal amillərinin alıcılarıdırılar
 - istehsal amillərinin istifadəsini təşkil edirlər
 - əmtəə və xidmətləri istehsal edirlər
 - iqtisadi proseslərin tənzimlənməsini həyata keçirirlər
-

Sual: Firmalar əmtəə və resursların dövranı modelində hansı rol oynayırlar? (Çəki: 1)

- istehsal amillərini təchiz edənlər, əmtəə və xidmətlərin alıcılarıdırılar
 - əmtəə, xidmətləri təchiz edənlər və istehsal amillərinin alıcılarıdırılar
 - istehlak xərclərini həyata keçirirlər
 - əmtəə və xidmətləri istehlak edənlər
 - iqtisadi proseslərin tənzimlənməsini həyata keçirirlər
-

Sual: Ev təsərrüfatının bütün gəlirləri və xərcləri təşkil edir: (Çəki: 1)

- əmtəə və xidmətlərin dövranını
 - pul axınıını
 - resurslar axınıını
 - əmtəə axınıını
 - ailə büdcəsini
-

Sual: Ailə büdcəsinin gəlirlərinə daxil deyil : (Çəki: 1)

- əməkhaqqı
 - ictimai təşkilatlara ödənişlər
 - dövlət transfert ödənişləri
 - sahibkarlıqdan gəlir
 - mülkiyyətdən gəlirlər
-

Sual: Ailə büdcəsinin xərclərinə aid deyildir: (Çəki: 1)

- vergilər
 - istehlak əmtəələrinə xərclər
 - dövlət transfertləri
 - kommunal xidmətlərin ödənişi
 - ictimai təşkilatlara ödənişlər
-

Sual: Gəlirin əldə edilməsi məqsədilə təsərrüfat fəaliyyəti – bu: (Çəki: 1)

- biznes
- kommersiya
- sahibkarlıq
- marketing

Sual: Firmaların alıjılıq tələbinin qabaqjadan öyrənilməsi və formallaşması üzərində qurulmuş fəaliyyətinin təşkili sistemi – bu: (Çəki: 1)

- biznesdir
 - sahibkarlıqdır
 - marketinqdir
 - menecmentdir
 - kommersiyadır
-

Sual: Təsərrüfat fəaliyyətinin peşəkarlar qrupu tərəfindən idarə olunmasının prinsipləri, metodları və formalarının məcmusu-bu: (Çəki: 1)

- biznes
 - kommersiya
 - sahibkarlıq
 - marketing
 - menecment
-

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Əmtəə – bu: (Çəki: 1)

- hansısa tələbatı ödəyə bilən nə varsa hər şey
 - inkişaf etmiş əmtəə istehsalı şəraitində yaradılmış əmək məhsulu
 - hansısa tələbatı ödəyən və satış üçün nəzərdə tutulan əmək məhsulu
 - satıcı ilə alıcı arasında alqı-satqı sövdələşməsinin predmeti olan əşya
 - digər iqtisadi nemətə və ya müəyyən məbləğ pula mübadilə oluna bilən iqtisadi nemət
-

Sual: Əmtəənin hansısa tələbatı ödəmək qabiliyyəti: (Çəki: 1)

- içtimai-zəruri dəyər
 - istehlak dəyəri
 - mübadilə dəyəri
 - bazar dəyəri
 - əmtəənin qiymətliliyi
-

Sual: Əmtəənin müəyyən kəmiyyət nisbətlərində digər əmtəələrə mübadilə olunmaq qabiliyyəti adlanır: (Çəki: 1)

- içtimai-zəruri dəyər
 - istehlak dəyəri
 - mübadilə dəyəri
 - bazar dəyəri
 - əmtənin qiymətliliyi
-

Sual: İctimai-zəruri əmək məsrəfləri-bu (Çəki: 1)

- içtimai normal istehsal şəraitində bu növ əmtəələrin əsas kütləsinin istehsalına məsrəflər
 - cəmiyyətə zəruri olan əmtəələrin istehsalına məsrəflər
 - istehlak dəyərinə malik əmtəələrin istehsalına əmək məsrəfləri
 - mübadilə dəyərinə malik əmtəələrin istehsalına əmək məsrəfləri
 - dövlət tərəfindən tənzim olunan bazar iqtisadiyyatı şəraitində əmtəələrin istehsalına əmək məsrəfləri
-

Sual: Pul mənşeyinin təkamül konsepsiyasına uyğun olaraq pul – bu: (Çəki: 1)

- əmtəə və xidmətlərin mübadiləsinə qəbul edilən nə varsa, hər şey
 - insanlar arasında razılılaşma məhsulu
 - ümumi ekvivalent rolunu yerinə yetirən xüsusi növlü əmtəə
 - pul kimi istifadə olunan şey
 - universal əmtəə
-

Sual: Pulun belə bir funksiyası yoxdur: (Çəki: 1)

- dəyər ölçüsü
 - ödəniş vasitəsi
 - tədavül vasitəsi
 - dünya pulları
 - qiymətlərin maştabı
-

Sual: Əmtəənin dəyərinin müəyyən edilməsinə iki əsas yanaşma – bu: (Çəki: 1)

- son faydalılıq nəzəriyyəsi və içtimai seçim nəzəriyyəsi
 - əmək dəyər nəzəriyyəsi və son faydalılıq nəzəriyyəsi
 - əmək dəyər nəzəriyyəsi və mülkiyyət hüquqlar nəzəriyyəsi
 - içtimai seçim nəzəriyyəsi və istehsal amilləri nəzəriyyəsi
 - son faydalılıq nəzəriyyəsi və istehsal amilləri nəzəriyyəsi
-

Sual: Kim öz konsepsiyasında əmtəə dəyərinin və qiymətinin müəyyənləşdirilməsində xərclər nəzəriyyəsi və faydalılıq nəzəriyyəsini birləşdirmişdir: (Çəki: 1)

- L.Valras
 - A.Smit
 - D.Rikardo
 - K.Menqər
 - A.Marşall
-

Sual: Hansı bənddə pulun təkamülünün düzgün ardıcılılığı göstərilmişdir: (Çəki: 1)

- müəyyən əmtəələr, metal pullar, kağız pullar, kredit pullar, elektron pullar
 - qızıl, gümüş, kağız pullar, kredit pullar
 - sikkələr, vanknotlar, veksellər, elektron pullar
 - sikkələr, müəyyən əmtəələr, kağız pullar, kredit pullar
 - metal pullar, kağız pullar, kredit pullar, elektron pullar
-

Sual: Vergilər ödənilən zaman pul bu funksiyani yerinə yetirir: (Çəki: 1)

- tədiyyə vasitəsi
 - tədavül vasitəsi
 - yiğim vasitəsi
 - dəyər ölçüsü
 - dünya pulu
-

Sual: Supermarketcə əmtəələrin pulu ödənən zaman pul bu funksiyani yerinə yetirir: (Çəki: 1)

- tədiyyə vasitəsi
 - tədavül vasitəsi
 - yiğim vasitəsi
 - dəyər ölçüsü
 - dünya pulu
-

Sual: Dünya pulu kimi istifadə oluna bilərlər: (Çəki: 1)

- döñərli valyuta və qızıl
 - qızıl və kağız pullar
 - kağız pullar
 - bank vekselləri
 - sadalanan heç biri
-

Sual: Pul sistemi – bu: (Çəki: 1)

- pulun iqtisadiyyatda yerinə yetirdiyi funksiyalarıdır
 - ölkədə pul tədavülünün təşkili formasıdır
 - metal və kağız pul tədavülünün nisbətidir
 - milli və xarici valyuta kurslarının nisbətidir
 - tədavüldəki pul kütləsidir
-

Sual: Əmtəənin əsas xassələrinə aiddir: (Çəki: 1)

- istehlak dəyəri və mübadilə dəyəri
 - mübadilə dəyəri və bazar dəyəri
 - bazar dəyəri və istehlak dəyəri
 - əmtəənin çəkisi və ölçüləri
 - sadalanan heç biri
-

Sual: Əmtəə təsərrüfatından fərqli olaraq natural təsərrüfatda əmək məhsulları (Çəki: 1)

- istehlak dəyərinə malik olmur

- ictimai istehlak dəyərinə malik olmur
 - təsərrüfat fəaliyyətinin nəticəsmi deyil
 - istehsalçıların özü üçün istehlak dəyərinə malik olur
 - əmtəə təsərrüfatındakı əmək məhsullarından heç nə ilə fərqlənmir
-

Sual: Barter pulun hansı funksiyasını yerinə yetirə bilər? (Çəki: 1)

- dəyər ölçüsü
 - tədavül vasitəsi
 - yiğım vasitəsi
 - dünya pulu
 - tədiyyə vasitəsi
-

Sual: Dəyər qanununun funksiyalarına aid deyildir: (Çəki: 1)

- istehsal sahələri və sferaları arasında resursların bölgüsü
 - əmək məhsuldarlığının və ETT-nin stimullaşdırılması
 - əmtəə istehsalçılarının differensiasiyası
 - sadalananlardan heç biri dəyər qanununun funksiyalarına aid deyil
 - bütün sadalananlar dəyər qanunun funksiyalarıdır
-

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Bazar infrastrukturuna aiddir: (Çəki: 1)

- banklar
 - yarmarkalar
 - valyuta bircaları
 - reklama agentliyi
 - sadalanan hamısı
-

Sual: Obyektlər üzrə bazar quruluşu və sistemini səciyyələndirməyən meyarı seçin. (Çəki: 1)

- istehlak bazarı
 - iş qüvvəsi bazarı
 - istehsal vasitələri bazarı
 - satıcı bazarı
 - innovasiya bazarı
-

Sual: Bazarın normal fəaliyyətini təmin edən sistemlər, xidmətlər, müəssisələr,

təşkilatların məcmusu – bu: (Çəki: 1)

- bazar strukturudur
 - bazarın infrastrukturudur
 - bazar mexanizmidir
 - bazarlar sistemidir
 - sadalananlardan heç biri deyildir
-

Sual: Bazarın ayrı-ayrı elementlərinin daxili quruluşu, yerləşməsi; bazarın ümumi həcmində onların xüsusi çəkisi- bu: (Çəki: 1)

- bazarın strukturudur
 - bazarın infrastrukturudur
 - bazar mexanizmidir
 - bazarlar sistemidir
 - sadalananlardan heç biri deyildir
-

Sual: Aşağıdakı bazarda ixtiralar, yeniliklər, patentlər əmtəədir: (Çəki: 1)

- istehsal vasitələri
 - tədavül vasitələri
 - innovasiyalar
 - informasiya
 - qiymətli kağızlar
-

Sual: Bu bazarlardan hansı subyektlər ürə bazar təsnifatına aid deyildir? (Çəki: 1)

- alıcılar bazarı
 - satıcılar bazarı
 - vasitəcilər bazarı
 - dövlət müəssisələri bazarı
 - bütün sadalananlar aiddir
-

Sual: Azad iqtisadi zonalar nə vaxt və harada ilk dəfə yaranıb? (Çəki: 1)

- İrlandiya, 1959-cu ildə
 - İslandiya 1969-cu ildə
 - ABŞ-da 1929-cu ildə
 - Böyük Britaniyada 1776-cı ildə
 - Fransa 1897-ci ildə
-

Sual: Müasir bazarın infrastrukturunun əsas elementlərinə aid olmayanı seçin (Çəki: 1)

- audit şirkətləri
 - xammal bircaları
 - kommersiya bankları
 - istehsal müəssisələri
 - konsalting firmaları
-

Sual: Satıcı bazarı o yerdə olur ki, əgər orada: (Çəki: 1)

- təklif tələbi üstələyirsə

- tələb təklifi üstələyirsə
 - bazaarda aralıq satıcılar fəaliyyət göstərirlerse
 - satıcılar alıcılara nisbətən çoxdursa
 - alıcılar satıcılardan çoxdursa
-

Sual: Bazar infrastrukturunun hansı elementi firmanın maliyyə-təsərrüfat fəaliyyətini yoxlamağa və təhlil etməyə imkan verir? (Çəki: 1)

- konsalting şirkətləri
 - vergi sistemi
 - auditor firmaları
 - siğorta sistemi
 - ticarət palatası
-

Sual: Bazar infrastrukturunun funksiyalarını aid deyil. (Çəki: 1)

- bazar münasibətləri iştirakçılarına öz maraqlarını reallaşdırmağı yüngülləşdirmək;
 - iqtisadiyyatın ayrı-ayrı subyektlərinin və fəaliyyət növlərinin ixtisaslaşdırılması əsasında bazar subyektlərinin operativliyini və səmərəliliyini yüksəltmək;
 - hüquqi və iqtisadi nəzarət formalarını, işgüzar təcrübənin dövlət və ictimai tənzimlənməsini sadələşdirmək;
 - istehsal sahəlin arasında resursların bölünməsi
 - sadalanan hamısı aiddir
-

Sual: Qiymətli kağızlar bazarı necə adlanır ? (Çəki: 1)

- hərrac
 - yarmarka
 - fond birjası
 - əmtəə bircası
 - emissiya sistemi
-

Sual: Kütləvi standart əmtəələrin topdansatış ticarətinin təşkilati forması – bu: (Çəki: 1)

- yarmarkadır
 - hərracdır
 - birjadır
 - reklam agentliyidir
 - investisiya fondudur
-

Sual: Əmək birjalarının vəzifələriən aid olmayanını göstərin (Çəki: 1)

- Boş iş yerlərinin uçotu
 - iş axtaranların boş iş yerlərinə yönəldilməsinə
 - bazar qiymətlərinin tətbiqi
 - işsizlərin ixtisasının artırılmasının və “yaxın” peşələrə yiylənməsinin təşkili
 - işsizlərə maddi yardımın verilməsi
-

BÖLMƏ: 0502

Suallardan	15
Maksimal faiz	15
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Təklif qanunu əks etdirir: (Çəki: 1)

- satılan məhsulun miqdarı ilə qiyməti arasındaki əks əlaqəni
 - elastik və qeyri-elastik əmtəələr arasındaki əlaqəni
 - satılan məhsulun miqdarı ilə qiyməti arasındaki birbaşa əlaqəni
 - hər bir əmtəənin elastiklik dərəcəsini
 - tələb və təklif arasından əlaqəni
-

Sual: Aşağıdakı terminlərdən hansı insanların məhsulu almaq imkanları və istəklərini əks etdirir: (Çəki: 1)

- tələbat
 - tələb
 - zərurət
 - istək
 - faydalıq
-

Sual: Bazar tələbinə təsir etməyən amil: (Çəki: 1)

- istehlakçıların gəlirləri
 - qarşılıqlı əvəz olunan əmtəələrin qiyməti
 - resursların qiyməti
 - alıcıların sayı
 - əhalinin strukturanın dəyişməsi
-

Sual: Bazar mexanizmi elementinə aid deyil (Çəki: 1)

- qiymət
 - təklif
 - tələb
 - sadalanan hamısı aiddir
 - sadalanan heç biri aid deyil
-

Sual: Əmtəə və xidmətlər bazarında müvazinət yaratmaq üçün: (Çəki: 1)

- bu əmtəə həmişə dəbdə olmalıdır
 - qiymət istehsal xərclərilə mənfəətin cəminə bərabər olmalıdır.
 - texnologiyanın səviyyəsi tədricən dəyişməlidir.
 - tələbin həcmi təklifin həcminə bərabər olmalıdır.
 - əmtəə və xidmətlər bazarında müvazinət yaratmaq mümkün de
-

Sual: Tələb əyrisi aşağıdakını əks etdirən xətti təcəssüm etdirir: (Çəki: 1)

- tələb və təklifin qarşılıqlı əlaqəsi
 - alıcıların gəlirlirinin dəyişməsindən asılı olaraq tələbin dəyişməsi
 - əmtəənin qiymətinin dəyişməsindən asılı olaraq ana olan tələbin həcminin dəyişməsi
 - alıcıların bu əmtəəni əldə etmək arzusu
 - tələbin kəmiyyətinin müxtəlif amillərdən asılılığı
-

Sual: İki əmtəə qarşılıqlı əvəz olunandırsa, birincinin qiymətinin qalxması ilə nə müşaiyət olunur? (Çəki: 1)

- ikinci əmtəəyə tələb azalır.
 - ikinci əmtəəyə tələb artır
 - ikinci əmtəəyə tələbin həcmi artır.
 - ikinci əmtəəyə tələbin həcmi azalır.
 - heç bir dəyişiklik baş vermir
-

Sual: Əgər iki əmtəə bir-birini qarşılıqlı tamamlayırsa birinci əmtəənin qiymətinin artması bu nəticəyə səbəb olur: (Çəki: 1)

- ikinci əmtəəyə tələbin həcminin aşağı düşməsi qarşılıqlı tamamlayandırsa, onda birinciye
 - ikinci əmtəəyə tələbin həcminin artması
 - ikinci əmtəəyə qiymətin azalması
 - ikinci əmtəəyə qiymətin yüksəlməsi
 - heç bir dəyişiklik doğurmur
-

Sual: Hər bir mövcud anda bazarda yaranan şərtlərin məcmusu-bu: (Çəki: 1)

- bazar mexanizmidir
 - bazarın konyukturudur
 - dəyər qanunu
 - son faydalılıq qanunu
 - bazar tarazlığı
-

Sual: Sadalananlardan nə əmtəə təklifinin həcminin dəyişməsinə səbəb olmur? (Çəki: 1)

- əmtəənin istehsal edildiyi xammalın qiymətlərinin artması
 - istehsala vergilərin dəyişməsi
 - alıcıların gəlirlərinin dəyişməsi
 - əmtəə istehsalçılarının sayının azalması
 - əmtəə qiymətinin dəyişməsi
-

Sual: Əmtəə bazarında yeni istehsalçıların meydana çıxması səbəb olur: (Çəki: 1)

- qiymətin artması və təklifin həcminin çoxalmasına
 - qiymətin və təklifin həcminin azalmasına
 - qiymətin artması və təklifin həcminin azalması
 - qiymətin azalması və təklifin artması
 - əmtəə bazarında heç nə dəyişmir
-

Sual: Əmtəəyə tələbin azalmasına nəyi səbəb ola bilər? (Çəki: 1)

- bu əmtəənin təklifinin azalması
 - bu əmtəəyə qiymətlərin qalxmasını gözləmək
 - əmtəə- əvəzedicilərinə qiymətlərin azalması
 - istehlakçıların qəlirlərinin artması
 - bu əmtəənin istehlakçılarda böyük ehtiyatlarının olması
-

Sual: DVD disklerinə tələbin artmasını gözləmək olar, əgər: (Çəki: 1)

- DVD pleyerlərin qiyməti aşağı düşsə
 - DVD pleyerlərin qiyməti yüksələrsə
 - alıcıların gəlirləri azalarsa
 - CD pleyerlərin qiyməti aşağı enərsə
 - CD disklerinə qiymət azalarsa
-

Sual: Tələb qanununa müvafiq olaraq, əmtəənin qiyməti artarsa: (Çəki: 1)

- tələb də artır;
 - tələb azalır;
 - tələbin kəmiyyəti artır;
 - tələbin kəmiyyəti azalır
 - istehsalçıların arasından rəqəbət güclənir
-

Sual: Əgər əmtəəyə təklif və tələb artırırsa, onda: (Çəki: 1)

- tarazlı qiymət artar
 - əmtəənin tarazlı həcmi artar
 - əmtəənin tarazlı həcmi azalar
 - tarazlı qiymət azalar
 - heç nə dəyişməz
-

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Tələbin qiymət üzrə elastikliyini göstərir: (Çəki: 1)

- qiymətin 1% dəyişməsi zamanı təklifin həcminin nisbi dəyişməsi
 - qiymətin azalması zamanı təklifin həcminin aşağı düşməsi
 - qiymətin artması zamanı təklifin həcminin artması
 - təklifin həcminin resursların qiymətində asılılığı
 - təklifə təsir edən qeyri-qiymət amillərinin dəyişməsi zamanı təklifin həcminin dəyişməsi
-

Sual: Gəlir üzrə tələbin elastikliyi necə hesablanır? (Çəki: 1)

- gəlirin dəyişməsi faizi tələb həcminin dəyişməsi faizinə vurulur:
 - tələbin həcminin dəyişməsi faizi gəlirin dəyişməsi faizinə bölünür
 - qiymətin dəyişməsi faizi tələb həcminin dəyişməsi faizinə bölünür
 - gəlirin dəyişməsi faizinə tələb həcminin dəyişməsi faizinə əlavə olunur.
 - tələb həcminin dəyişməsi faizindən gəlirin dəyişməsi faizi çıxılır
-

Sual: Qiymət üzrə tələbin çarpez elastikliyi nəyi göstərir? (Çəki: 1)

- tələbin əmtəə qiyətindən və istehlakçıların gəlirlərindən asılılığı
 - istehlakçıların gəlirlərinin dəyişməsindən asılı olaraq qiymətlərin dəyişməsi
 - digər əmtəənin qiymətinin dəyişməsindən asılı olaraq bir əmtəəyə tələbin həcminin dəyişməsi
 - bir- birini qarşılıqlı surətdə tamamlayan əmtəələrin qiymətlərinin dəyişməsi
 - bir - birini qarşılıqlı tamamlayan əmtəələrə tələbin həcminin dəyişməsi
-

Sual: Əgər bir əmtəənin qiymətinin azalması adətən diqər əmtəəyə tələbin artmasına səbəb olur, onda (Çəki: 1)

- bu əmtəələr qarşılıqlı tamamlanır
 - bu əmtəələr qarşılıqlı əvəz olunandır
 - bu o deməkdir ki, istehlakçıların zövqləri dəyişir
 - bu o deməkdir ki, alıcıların qəlirləri artır
 - bu təsadüfi uyğunluqdur
-

Sual: Tamamlayıcı nemətlərə aiddir: (Çəki: 1)

- qələm və flomaster
 - avtomobil və benzin
 - pivə və kvas
 - kabab və qoyun əti
 - dəftər və peçeniya
-

Sual: Qarşılıqlı əvəz olunan nemətlərə aiddir: (Çəki: 1)

- paltar və ayaqqabı
 - rənq və firça
 - qələmlər və flomasterlər
 - taxıl və çörək
 - dəftərlər və piroqlar
-

Sual: Qiymət üzrə qeyri - elastik tələb o deməkdir ki, (Çəki: 1)

- qiymətin 1% dəyişməsi tələb həcminin 1% -dən az olaraq dəyişməsinə səbəb olur
 - qiymətin 1% dəyişməsi tələbin həcminin 1% -dən daha çox dəyişməsinə səbəb olur.
 - qiymətin 1% dəyişməsi tələbin həcminin 1% -dən daha çox dəyişməsinə səbəb olur.
 - qiymətin 1% dəyişməsi tələb həcminin dəyişməsinə səbəb olur
 - əmtəənin qiyməti dəyişmir
-

Sual: Təklif elastikliyi birinci növbədə asılıdır: (Çəki: 1)

- bu əmtəənin əvəzedicilərinin sayından
 - bu əmtəənin alqısına yönəldilmiş istehlakçı xərclərinin payından
 - bu əmtəənin ən zəruri əmtəə və ya zinət əşyası olmasından
 - bu əmtəənin istehsalçılarının qiymətin dəyişməsinə hansı sürətlə reaksiya vərə bilməsindən
 - əgər əmtəeyə tamamlayıcı əmtəələr vardırsa
-

Sual: Tələbin qiymət elastikliyi yüksək olacaq: (Çəki: 1)

- zinət şeylərinə nisbətən ən zəruri əmtəələrə
 - əmtəənin alternativ istehsal xərcləri nə qədər çoxdursa
 - o hallarda ki, bu zaman istehlakçılar əmtəəni özü üçün daha az fayda ilə istifadə edirlər
 - ən zəruri əmtəələrə nisbətən zinət şeylərinə
 - əmtəənin alternativ istehsal xərcləri nə qədər azdırsa
-

Sual: Gəlir üzrə tələbin elastiklik əmsalının göstərilmiş kəmiyyətlərindən hansı ən zəruri əmtəələrə aiddir? (Çəki: 1)

- 0-dan kiçik
 - 0- dan böyük, 1-dən kiçik
 - 1
 - 1-dən böyük
 - göstərilənlərdən heç biri
-

Sual: Gəlir üzrə tələbin elastiklik əmsalının göstərilmiş kəmiyyətlərindən hansı zinət əşyalarına aiddir? (Çəki: 1)

- 0-dan kiçik
 - 0- dan böyük, 1-dən kiçik
 - 1
 - 1-dən böyük
 - göstərilənlərdən heç biri
-

Sual: Təklif əyrisi şaquli düz xətt şəklinə malikdir. Bu o deməkdir ki: (Çəki: 1)

- təklifin qiymət üzrə elastikliyi 0 - a bərabərdir
 - təklifin qiymət üzrə elastikliyi 1-ə bərabərdir
 - əmtəənin təklifi mütləq elastikdir
 - əmtəənin təklifi mütləq qeyri - elastikdir
 - əmtəənin təklif elastikliyi mənfidir
-

Sual: Əmtəə istehsalçısı onun qiyməti 5% endirdi, nəticədə satışın həcmi 3% qalxdı. Bu əmtəeyə tələb: (Çəki: 1)

- elastikdir
- qeyri-elastikdir
- vahid elastikli tələbdir
- mütləq elastikdir
- mütləq qeyri- elastikdir

Sual: Əgər gəlir üzrə əmtəəyə tələb elastikliyi əmsalının kəmiyyəti-0,7- yə bərabərdirsə, on da bu əmtəə: (Çəki: 1)

- ən zəruri əmtəədir
 - zinət əşyasıdır
 - aşağı keyfiyyətli əmtəədir
 - əmtəə- əvəzedicisidir
 - tamamlayıcı əmtəədir
-

Sual: Əmtəə təklifinin azalması nəyi artırır? (Çəki: 1)

- bu əmtəəyə olan tələbin
 - bu əmtəənin gəlir üzrə tələb elastikliyinin
 - bu əmtəənin qiymət üzrə təklif elastikliyinin
 - qarşılıqlı tamamlayan əmtəələrə olan tələbin
 - əmtəə – əvəzedijilərinə olan tələbin
-

Sual: Əgər əmtəəyə tələbin qiymət elastikliyi 1-ə bərabərdirsə on da bu o deməkdir ki, firma öz əmtəəsinə qiyməti yüksəldiyi halda əmtəənin satışından ümumi pul gəliri. (Çəki: 1)

- artar
 - azalar
 - dəyişməz
 - elastikdən asılı deyildir
 - dicgər amillərdən asılıdır
-

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Hansı tərif A. Marşalın nəzəriyyəsi üzrə qiymətin anlayışına uyğun gəlir? (Çəki: 1)

- qiymət – əmtəəyə görə alınan müəyyən miqdarda pul vahidləridir
 - qiymət- əmtəənin bazarda satışa daxil olduğu kəmiyyətdir
 - qiymət- əmtəənin müəyyən miqdarının alıcıları cəlb etməyə qabil olduğu səviyyədir
 - qiymət- dəyərin pul ifadəsidir
 - qiymət- tələb və təklifin sabit tarazlığı ilə müəyyən olunandır.
-

Sual: Tələb və təklifin həcmərinin bərabər olduğu qiymət adlanır: (Çəki: 1)

- normal qiymət
- istehsal qiyməti
- tarazlı qiymət

- alıcı qiyməti
 - satıcı qiyməti
-

Sual: Marşall konsersiyasına uyğun olaraq ani tarazlıq şəraitində qiymət asılıdır: (Çəki: 1)

- avadanlığın istifadə intensivliyindən
 - sahədə firmaların miqdarından
 - tələb və təklifdən
 - tələbdən
 - təklifdən
-

Sual: K.Marksın nəzəriyyəsinə uyğun olaraq istehsal qiyməti bu prosesin nəticəsində formalaşır: (Çəki: 1)

- tələb və təklifin tərəffüdlərin
 - istehsal şərtlərinin dəyişməsinin
 - yalnız tələbin dəyişikliklərin
 - yalnız təklifin dəyişikliklərin
 - sahələrarası rəqabətin
-

Sual: Qiymətlərin bazar sistemi üçün qiymətlərin aşağıdakı növü səciyyəvi deyildir: (Çəki: 1)

- topdansatış qiymətləri
 - pərakəndəsatış qiymətləri
 - müqavilə qiymətləri
 - bütün sadalananları səciyyəvidir
 - bütün sadalananlar səciyyəvi deyildir
-

Sual: Əmtəənin qiyməti bu səbəbdən arta bilər: (Çəki: 1)

- əmtəənin istehsal xərclərini aşağı salan yeni texnoloqianın tətbiqi
 - əmtəə istehsalçılarının sayının artması
 - əmtəənin istehsal olunduğu xammalın qiymətinin aşağı düşməsi
 - əmtəəyə tələbin azalması
 - əmtəə təklifinin azalması
-

Sual: Dövlət nə üçün qiymətin aşağı həddini təyin edə bilər? (Çəki: 1)

- istehsalçılara yardım etmək üçün
 - istehlakçıla yardım etmək üçün
 - rəqabəti saxlamaq üçün
 - bazar tarazlığını təmin etmək üçün
 - tədiyyə qabiliyyətli tələbi yüksəltmək üçün
-

Sual: Qiymətlərin dövlət tənzimlənməsinin hansı metod daha çox bazar mexanizminə uyğundur? (Çəki: 1)

- qiymətlər tavanının təyin edilməsi
- qiymətlərin aşağı həddinin təyin olunması

- vergi və subsidiyaların köməyilə
 - qiymətlərin mərkəzləşdirilmiş şəkildə təyin edilməsi
 - bazar iqtisadiyyatında qiymətlərin dövlət tənzimlənməsi yol verilməzdir
-

Sual: A.Marşall öz konsepsiyasında qiymət anlayışına hansı yaraşmaları birləşdirmişdir? (Çəki: 1)

- son faydalılıq nəzəriyyəsi və tələb və təklif nəzəriyyəsini
 - xərclər nəzəriyyəsi, son faydalılıq nəzəriyyəsi və tələb və təklif nəzəriyyəsini
 - xərclər nəzəriyyəsi, son faydalılıq nəzəriyyəsi və istehlak davranışının nəzəriyyəsini
 - istehsal amilləri nəzəriyyəsi və tələb təklif nəzəriyyəsəni
 - təkrar istehsal nəzəriyyəsi, xərclər nəzəriyyəsi və son faydalılıq nəzəriyyəsini
-

Sual: Əmtəə qiyətinin azalması səbəbi ola bilər: (Çəki: 1)

- istehsala vergilərin artması
 - istehlakçıların gəlirlərinin artması
 - resurslara qiyətlərin aşağı düşməsi
 - qarşılıqlı tamamlayan əmtəəyə qiyətin enməsi
 - əmtəə- əvəzedicisinin olmaması
-

Sual: Vergilərin köməyilə qiyətlərin dövlət tənzimlənməsi siyaseti hansı neqativ effektə səbəb ola bilər? (Çəki: 1)

- əmtəələrin istehlakının artması
 - əmtəələrin istehsalının artması
 - qiyətoerin artması
 - əmtəələrin keyfiyyətinin aşağı düşməsi
 - sadalananlardan heç birinə
-

Sual: K.Marksın nəzəriyyəsinə uyğun olaraq əmtəənin bazar dəyəri nəyin əsasında formalaşır? (Çəki: 1)

- müxtəlif istehsal şəraitlərində istehsal olunmuş əmtəələrin müxtəlif fərdi dəyərləri əsasında
 - tələb və təklifin tərəddüdləri əsasında
 - istehlakçıların zövq və üstünlükleri əsasında
 - sahələrarası rəqabət nəticəsində
 - bazar mexanizminin fəaliyyəti və dövlət qiyət siyaseti nəticəsində
-

Sual: Bazar qiyəti müvazinət qiyətindən aşağı olarsa: (Çəki: 1)

- əmtəə artıqlığı yaranır.
 - əmtəələrin qıtlığı əmələ gəlir.
 - satıcılar bazarı formalaşır.
 - ehtiyatların qiyəti azalır.
 - əmtəənin təklifi artır.
-

Suallardan	17
Maksimal faiz	17
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İstehlakçı davranışının nəzəriyyəsinin əsas tədqiqat obyekti: (Çəki: 1)

- istehsal sferası
- mübadilə sferası
- qeyri-istehsal sferası
- maliyyə bazarı
- bütün sadalanınanlar

Sual: “Faydalılıq” məfhumunu iqtisadi tədqiqatlarda ilk dəfə kim işlətmişdir: (Çəki: 1)

- A.Smit
- U.Cevons
- İ.Bentam
- K.Menger
- K.Marks

Sual: Faydalılığın ölçülməsinə iki əsas yanaşma: (Çəki: 1)

- keynsçi və neoliberal
- istehsal və qeyri-istehsal
- marksist və monetar
- ordinalist və kordinalist
- marksist və klassik

Sual: İstehlakçıların onların gəlirləri və şəxsi üstünlükverimlərindən asılı olaraq müxtəlif məhsul və xidmətlərə tələbin formalaşması prosesi adlanır: (Çəki: 1)

- bazar qiymətlərinin formalaşması
- bazar tələbinin formalaşması
- istehlakçı davranışı
- tələbin elastikliyi
- təklifin elastikliyi

Sual: İstehlakçının müəyyən dəst əmtəələrin istehlakından aldığı məmənunluq necə adlanır? (Çəki: 1)

- son faydalılıq
- ümumi faydalılıq
- yutil
- gəlir effekti
- əvəzətmə effekti

Sual: Son faydalılıq - bu: (Çəki: 1)

- istehlakçının almaq istədiyi faydalılığın maksimal səviyyəsi
 - istehlakçının əlavə nemət vahidinin istehlakından aldığı məmənunluq
 - müəyyən miqdardan nemətin istehlakından əldə edilə biləcək maksimum faydalılıq
 - müəyyən miqdarda pul vəsaitinin xərclənməsi müqabilində əldə edilə biləcək maksimum faydalılıq
 - ümumi faydalıq
-

Sual: Qiffen paradoksu bunlara münasibətdə təzahür olunur: (Çəki: 1)

- zinət əşyaları
 - kənd təsərrüfatı məhsulları
 - aşağı keyfiyyətli məhsullar
 - tamamlayıcı əmtəələr
 - əvəzləyici əmtəələr
-

Sual: Ordinalist istehlakçı davranışının nəzəriyyəsi başqa cür adlanır (Çəki: 1)

- faydalılığın sıra nəzəriyyəsi
 - faydalılığın kəmiyyət nəzəriyyəsi
 - davranış nəzəriyyəsi
 - menecer nəzəriyyəsi
 - ənənəvi nəzəriyyə
-

Sual: Büdcə xətti göstərir: (Çəki: 1)

- tələbin ödənilmə dərəcəsini
 - tələbin həcminin qiymətdən asılılığını
 - istehlakçının malik olduğu gəlirin müqabilində ola biləcək iki əmtəənin müxtəlif kombinasiyalarını
 - istehlakçıya eyni faydalılıq verən iki əmtəənin mümkün olan müxtəlif kombinasiyalarını
 - bazar qiymətlərinin dəyişməsini
-

Sual: Son faydalılığın azalması prinsipi adlanır: (Çəki: 1)

- gəlir effekti
 - əvəzləmə effekti
 - Qiffen paradoksu
 - Qossenin birinci qanunu
 - dəyər qanunu
-

Sual: Yutil – bu şərti vahid eks etdirir: (Çəki: 1)

- tələbatın ödənilməsi dərəcəsini
 - büdcə məhdudluğunu həcmi
 - ümumi və son məhsuldarlığın nisbəti
 - gəlir effektinin həcmi
 - əvəzləmə səmərəsinin həcmi
-

Sual: İstehlakçı davranışının qaydası başqa cür adlanır: (Çəki: 1)

- Qiffen paradoksu
 - Qossenin birinci qanunu
 - Qossenin ikinci qanunu
 - tələb qanunu
 - dəyər qanunu
-

Sual: Fərqsizlik əyriləri konsepsiyasını işləyib hazırlamışdı: (Çəki: 1)

- K.Menger
 - B.Pareto
 - L. Valras
 - C.Hiks
 - İ. Bentam
-

Sual: İstehlakçı davranışının nəzəriyyəsinə görə istehlakçı maksimallaşdırmağa çalışır: (Çəki: 1)

- ümumi və son faydalılıq arasındaki fərqi
 - ümumi faydalılığı
 - son faydalılığı
 - öz gəlirini
 - əldə olunmuş əmtəələrin miqdarını
-

Sual: Fərqsizlik əyrisi – bu əyri: (Çəki: 1)

- bərabər miqdarda iki nemətin
 - əmtəələr dəstinin faydalılığının bərabər səviyyəsi
 - istehlakçı gəlirlərin bərabər səviyyəsi
 - əmtəələrin qiymətlərinin bərabərliyi
 - aşağı keyfiyyətli əmtəələrə tələbi
-

Sual: İstehlak tarazlığı nöqtəsi – bu: (Çəki: 1)

- büdcə xətti ilə fərqsizlik əyrisinin toxunma nöqtəsi
 - büdcə xətti ilə fərqsizlik əyrisinin kəsişmə nöqtəsi
 - büdcə xəttində yerləşən istənilən nöqtə
 - fərqsizlər əyrisinin ən yuxarısında yerləşən istənilən nöqtə
 - düzgün cavab yoxdur
-

Sual: Qiffen paradoksu ibarətdir: (Çəki: 1)

- əmtəənin qiyməti azalarsa ona tələb artmaqda
 - son faydalılığın artmasında
 - ümumi faydalılığın azalmasında
 - əmtəənin qiyməti azaldıqda ona tələbin azalmasında
 - əmtəələrin bütün qiymətlərində tələbin dəyişməzliyində
-

Ad	0702
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Firmanın belə nəzəriyyəsi mövcud deyil: (Çəki: 1)

- ənənəvi
 - menecer
 - həcmən maksimallaşması nəzəriyyəsi
 - məqsədlərin maksimallaşması nəzəriyyəsi
 - bütün sadalanınlar mövcuddur
-

Sual: Mənfəətin maksimallaşdırılması – hansı nəzəriyyəyə görə firma fəaliyyətinin əsas motivi hesab olunur: (Çəki: 1)

- ənənəvi firma nəzəriyyəsi
 - firmann menecer nəzəriyyəsi
 - həcmən maksimallaşdırılması nəzəriyyəsi
 - çoxməqsədli nəzəriyyə
 - sadalanınlardan heç biri
-

Sual: Satışdan gəlirin maksimallaşdırılması hansı nəzəriyyəyə görə firma fəaliyyətinin əsas motivi hesab olunur: (Çəki: 1)

- ənənəvi firma nəzəriyyəsi
 - firmanın menecer nəzəriyyəsi
 - həcmən maksimallaşdırılması nəzəriyyəsi
 - firmanın davranış nəzəriyyəsi) sadalanınlardan heç biri
-

Sual: Eynitipli məhsul istehsal edən firmaların birləşməsi - bu: (Çəki: 1)

- şaquli birləşmə
 - üfüqi bərləşmə
 - konqlomerat
 - diversifikasiya
 - əks-mərkəzləşdirmə
-

Sual: Vahid texnoloji prosesin müxtəlif mərhələlərini həyata keçirən firmaların birləşməsi - bu: (Çəki: 1)

- şaquli birləşmə
 - üfüqi birləşmə
 - konqlomerat
 - diversifikasiya
 - əks-mərkəzləşdirmə
-

Sual: Hansı firma nəzəriyyəsi firmanın məqsədlərinin çox olduğunu irəli sürür: (Çəki: 1)

- davranış nəzəriyyəsi
 - ənənəvi nəzəriyyə
 - menecer nəzəriyyəsi
 - həmçinin maksimallaşdırılma nəzəriyyəsi
 - sadalananlardan heç biri
-

Sual: Mülkiyyətçi gündəlik operativ əməliyyat nəzarətini və firmanın fəaliyyətinin idarə edilməsini həyata keçirir fikri aşağıdakılardan hansına aiddir: (Çəki: 1)

- menecer nəzəriyyəsi
 - artımın maksimallaşdırılması nəzəriyyəsi
 - davranış nəzəriyyəsi
 - ənənəvi nəzəriyyə
 - yuxarıdakıların heç biri
-

Sual: Firmanın davranış nəzəriyyəsi hansı ölkədə daha geniş yayılmışdır: (Çəki: 1)

- Böyük Britaniya
 - Kanada
 - Almaniya
 - Yaponiya
 - Fransa
-

Sual: Hansı mülkiyyət formasının yayılması ilə əlaqədar firmanın menecer nəzəriyyəsi meydana gəlmişdir: (Çəki: 1)

- dövlət
 - səhmdar
 - xüsusi
 - bələdiyyə
 - bu nəzəriyyənin meydana gəlməsi mülkiyyət forması ilə əlaqədar deyil
-

Sual: Məqsədlərin çoxluğu nəzəriyyəsinə görə firma rəhbərliyinin əsas vəzifəsi: (Çəki: 1)

- mənfəətin maksimumlaşdırılması
 - firma həcminin maksimumlaşdırılması, onun aktivlərinin artırılması
 - xüsusi maraqların və firmanın strateji mənafelərinin uzlaşdırılması
 - satışın həcminin və firma gəlirlərinin artırılması
 - bütün sadalananlar
-

Sual: Qovuşma – bu: (Çəki: 1)

- şirkətlərin birləşməsi haqqında qarşılıqlı müqaviləsi
 - bir firma tərəfindən digərinin alınması
 - inhisarçı danışığı
 - məhsulların reallaşdırılması sahəsində firmaların fəaliyyətinin birləşməsi
 - firmanın elmi tədqiqatlar sahəsində birləşməsi
-

Sual: Gəlirin əldə edilməsi məqsədilə təsərrüfat fəaliyyəti – bu: (Çəki: 1)

- biznes
 - kommersiya
 - sahibkarlıq
 - marketing
 - menecment
-

Sual: Menecer nəzəriyyəsinə əsaslanaraq firma satışın həcmini maksimallaşdırmağa üstünlük verir: (Çəki: 1)

- qısamüddətli dövrdə
 - üzünmüddətli dövrdə
 - həmişə
 - inhisarçılıq şəraitində
 - olikopoliya şəraitində
-

Sual: Alternativ firma nəzəriyyələrindən birinə görə sahibkarlar və menecerlərin məqsədləri eyni olur: (Çəki: 1)

- mənfəətin maksimallaşdırılması
 - firma həcminin maksimallaşdırılması
 - satışdan gəlirin maksimallaşdırılması
 - istehlakçı tələbatının maksimum ödənilməsi
 - səhmlərin miqdarının artırılması
-

Sual: İri firmaların üstünlüklerinə aid deyil: (Çəki: 1)

- sabitlik
 - yüksək idarəetmə məsrəfləri
 - ETT-ə və yeni əmtəələrin işlənib hazırlanmasına yüksək məsrəflər
 - kütləvi istehsal məsrəflər
 - bütün sadalanananlar iri firmaların üstünlükleridir
-

Sual: Firmanın inkişafının daxili mənbəyi deyil: (Çəki: 1)

- firmanın öz resursları
 - borc vəsaitləri
 - qiymətli kağızların əlavə büraxılışından vəsait
 - firmaların birləşməsi
 - bütün sadalanananlar
-

Sual: Firmaların alıcılıq tələbinin qabaqcadan öyrənilməsi və formallaşması üzərində qurulmuş fəaliyyətinin təşkili sistemi – bu: (Çəki: 1)

- biznesdir
 - kommersiyadır
 - sahibkarlıqdır
 - marketinqdir
 - menecmentdir
-

Ad	0801
Suallardan	19
Maksimal faiz	19
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Kapital ünsürlərinin artması hesabına istehsalın həcmnin artması nə adlanır? (Çəki: 1)

- investisiya
 - kapitalın dövriyyəsi
 - amortizasiya
 - diskontlaşdırma
 - kapitalın dövrəni
-

Sual: İnvestisiya – bu: (Çəki: 1)

- istehsal vasitələrinin fiziki aşınması
 - əsas kapitalın yaradılması, genişləndirilməsi və texniki silahlandırılması üçün xərclər
 - məhsul vahidinin istehsalı üçün xərclər
 - istehsal heyətinin əməyinin ödənilməsi xərcləri
 - kapitalın dövriyyəsinin artırılması xərcləri
-

Sual: Fiziki aşınma nəticəsində avadanlıqların dəyərinin itirilməsi nə adlanır? (Çəki: 1)

- investisiyalaşdırma
 - mənəvi aşınma
 - fiziki aşınma
 - diskontlaşdırma
 - kapitalın dövriyyəsi
-

Sual: Daha məhsuldar texnikanın meydana gəlməsi ilə əlaqədar avadanlıqların qiymətləndirilməsi nə adlanır? (Çəki: 1)

- investisiyalaşdırma
 - mənəvi aşınma
 - fiziki aşınma
 - diskontlaşdırma
 - kapitalın dövriyyəsi
-

Sual: Xalis investisiyalar ümumilərdən nəyin miqdarı qədər fərqlənir? (Çəki: 1)

- mənfəət
- mənəvi aşınma
- fiziki aşınma
- amortizasiya

orta istehsal xərcləri

Sual: Müəssisənin cari xərclərinə hansı məsrəflər aid deyildir? (Çəki: 1)

- kapitalın alınmasına çəkilən xərclər
 - əməyin ödənilməsi xərcləri
 - ictimai fondlara ödəmələr
 - avadanlığın alınması xərcləri
 - əsaslı tikinti xərcləri
-

Sual: İnvestisiya resursları bunlardır: (Çəki: 1)

- istehsalın təşkili üçün zəruri olan kapital elementləri (ünsürləri)
 - investisiya şirkətlərinin vəsaiti
 - maliyyə və insan resurslarının məcmusu
 - təkrar istehsal prosesində istifadə edilən iqtisadi resurslar
 - müəssisənin nizamnamə kapitalı
-

Sual: Əsas kapitala aid deyildir: (Çəki: 1)

- istehsalat binaları
 - qurğular
 - avadanlıqlar
 - yanacaq
 - bütün sadalananlar aiddir
-

Sual: Kapitalın dövriyyəsi - bu: (Çəki: 1)

- sənaye kapitalının dövranının daim təkrar olunması
 - kapitalın pul formasında əmtəə formasına çevrilməsi
 - investisiya prosesi
 - əmtəənin reallaşdırılması və mənfəətin götürülməsi
 - pul kütləsinin dövranı
-

Sual: Dövriyyə kapitalına aid deyildir: (Çəki: 1)

- xammal
 - qeyri-istehsal binaları
 - iş qüvvəsi
 - materiallar
 - bütün sadalananlar aiddir
-

Sual: Sənaye kapitalının belə forması mövcud deyil: (Çəki: 1)

- məhsuldar
 - qeyri-məhsuldar
 - əmtəə
 - pul
 - yuxarıda adları çəkilən bütün formalar mövcuddur
-

Sual: Kapitalın dövriyyə sürəti - bu: (Çəki: 1)

- kapitalın dövranının həyata keçirildiyi vaxt
 - müəyyən dövr ərzində kapitalın dövranının sayı
 - kapitalın bir mərhələdən digərinə keçməsi sürəti
 - müəssisənin başlanğıc kapitalının formalaşması üçün lazım olan vaxt
 - pulun dövriyyə surəti
-

Sual: Əmək predmetləri və iş qüvvəsi birlikdə nə adlanır? (Çəki: 1)

- dövriyyə kapitalı
 - əsas kapital
 - nizamnamə kapitalı
 - yalançı kapital
 - insan kapitalı
-

Sual: İnvəstisiyaların ödənmə (geri qayıtma) müddətini hesablamaq üçün invəstisiya məbləğini bölmək lazımdır: (Çəki: 1)

- mənəvi aşınma məbləğinə
 - fiziki aşınma məbləğinə
 - illik amortizasiya + illik mənfəət
 - illik amortizasiya
 - illik mənfəətə
-

Sual: Mikroiqtisadi təhlildə istehsal elədikdə nə başa düşülür: (Çəki: 1)

- istehsal ehtiyatlarının nemətə çevrilməsi prosesi;
 - maddi nemətlərin yaradılması prosesidir;
 - ehtiyatların məhdudluğunu probleminin həll edilməsmi vasitəsidir;
 - bazar tələbinə cavab verə bilən nemətlərinin yaradılması prosesidir;
 - texnoloji proseslərin cəmidir
-

Sual: Kapitalın hərəkətinin II mərhələsi: (Çəki: 1)

- P – Θ
 - ... İ ...
 - Θ1 – P1
 - P – P
 - Θ- Θ1
-

Sual: Kapitalın hərəkətinin III mərhələsi: (Çəki: 1)

- P – Θ
 - ... İ ...
 - ...Θ1 – P1
 - P – P1
 - Θ- Θ1
-

Sual: Sənaye kapitalının hərəkəti hansı formadan başlanır: (Çəki: 1)

- əmtəə

- pul
 - məhsuldar
 - kapitalın fəaliyyət göstərdiyi sahədən asılıdır
 - adları çəkilənlərin heç biri ilə
-

Sual: İnvestisiyaların belə təsnifatı mövcud deyildir: (Çəki: 1)

- təkrar istehsal quruluşuna görə
 - sahə quruluşuna görə
 - ərazi quruluşuna görə
 - istehsal xərcləri quruluşuna görə
 - bütün sadalanan təsnifatlar mövcuddur
-

BÖLMƏ: 0802

Ad	0802
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İqtisadi xərclər özünə daxil edir: (Çəki: 1)

- aşkar və qeyri - aşkar xərclər, o cümlədən normal mənfət
 - aşkar xərclər, amma qeyri – aşkar xərcləri daxil etmir
 - qəri-aşkar xərclər, amma aşkar xərcləri özünə daxil etmir
 - nə aşkar, nə də qəri-aşkar xərcləri özünə daxil etmir
 - aşkar və qeyri- aşkar xərclər, həbilə normal və üstəlik mənfəəti
-

Sual: Son hədd xərcləri bərabərdir: (Çəki: 1)

- buraxılan məhsul vahidlərinin sayına vurulmuş orta ümumi xərclərə
 - bir vahidə düşən məhsul buraxılışının artımı nəticəsindən sabit xərclərin artımına
 - məhsul buraxılışı bir vahid artan halda xərclərin artımına
 - məhsul biraxılışı bir vahid artan halda orta sabit xərclərin artımına
 - sabit və dəyişən xərclərin cəminə
-

Sual: Orta sabit xərclər - bu: (Çəki: 1)

- xammal, avadanlıq ,nəqliyyata məşrəflərdir
 - məhsul vahidinə düşən sabit xərclərdir
 - məhsul istehsalının mühasibat xərcləridir
 - məhsul istehsalının iqtisadi xərcləridir
 - ümumi və son hədd xərcləri arasındaki fərqdir
-

Sual: Qeyri –aşkar xərclər –bu: (Çəki: 1)

- istehsalın həcminin dəyişməsilə dəyişən xərclərdir

- müəssisənin öz resurlarından istifadə edilməsi nəticəsində əmələ gələn xərclər
 - mühasibat xərcləri minus iqtisadi xərclər
 - istehsalın həcmini dəyişməsilə dəyişməyən xərclərdir
 - mühasibat hesabatında əks olunmayan xərclərdir
-

Sual: Sabit xərcləri tapmaq üçün zəruridir : (Çəki: 1)

- orta ümumi xərclərdən, orta dəyişən xərcləri çıxmaq
 - ümumi xərclərdən dəyişən xərcləri çıxmaq
 - ümumi xərclərdən dəyişən xərcləri çıxmaq və buraxılışın həcminə bölmək
 - sabit xərclərdən dəyişən xərcləri çıxmaq
 - orta və son hədd xərclərini vurmaq
-

Sual: Dəyişən və sabit xərclər anlayışı yalnız mövcud olur: (Çəki: 1)

- qısa müddətli dövrdə
 - az müddətli dövrdə
 - inhisarçı firma üçün
 - təkmil rəqabətli bazar üçün
 - inhisar rəqabətli bazar üçün
-

Sual: Dəyişən xərclər – bu: (Çəki: 1)

- istehsal həcminin dəyişməsindən asılı olmayaraq mövcud olan xərclərdir
 - istehsal həcminin dəyişməsindən asılı olaraq dəyişən xərclərdir
 - aşkar və qeyri –aşkar xərclərdir
 - alternativ xərclərdir
 - məhsul vahidinin istehsalına düşən xərclərdir
-

Sual: Miqyasda qənaət effekti nədən ibarətdir ? (Çəki: 1)

- ondan ibarətdir ki, sahibkarlar daima istehsal miqyasını artırırlar
 - ondan ibarətdir ki, qənaət istehsal miqyaslarının azaldılması hesabına əldə olunur
 - ondan ibarətdir ki, istehsal həcmının artması zamanı məhsul vahidinə düşən xərclər azalır
 - ondan ibarətdir ki, istehsal həcminin azalması ilə ümumi xərclər aşağı dışur.
 - ondan ibarətdir ki, istehsal həcmının artması ilə dəyişən xərclər artır, sabit xərclər isə azalır:
-

Sual: İstehsal funksiyası göstərir: (Çəki: 1)

- bu və ya digər əmtəənin istehsalında hansı texnologiya istifadə edilir.
 - istehsal həcminin dəyişməsi ilə istehsal xərcləri və mənfəət nejə dəyişir
 - əmtəə qiymətinin istehsal xərclərindən asılılığı
 - hansısa əmtəənin istehsalında isifadə olunan müxtəlif istehsal amilləri arasındaki qarşılıqlı əlaqə
 - istehsalın həcminin istifadə olunan istehsal amillərinə, miqdarında asılılığı
-

Sual: Sabit xərclər – bu : (Çəki: 1)

- onların əldə olunması məqamında olan qiymətlər üzrə resurslara məsrəflərdir

- daha əlverişli istehsal şəraitində məhsul istehsalının, minimum xərcləridir
 - firmanın hətta məhsul istehsal edilmədiyi halda belə çəkdiyi xərclərdir
 - qeyri- aşkar xərclərdir
 - mühasibat xərcləridir
-

Sual: "Normal mənfət" anlayışı bildirir: (Çəki: 1)

- mənfəətin orta sahə normasını
 - istehsalçıya mövjud sahədə qalmağa imkan verən minimum mənfəti
 - mühasibat mənfəətinin vergi tutulmayan hisəsini
 - gəlirin xərjləri üstələməsini göstərən kəmiyyətini
 - istehsalın inkişafı üçün normal şəraiti təmin edən gəliri
-

Sual: Uzunmüddətli dövr elə bir dövr adlanır ki, o dövrdə: (Çəki: 1)

- bütün istehsal xərcləri sabitdir
 - bütün istehsal xərcləri dəyişəndir
 - istehsal xərclərinin bir hissəsi sabitdir, bir hissəsi isə dəyişəndir
 - orta xərclər dəyişmir
 - son hədd xərcləri daima artır
-

Sual: Ümumi (məcmu) xərclər – bu: (Çəki: 1)

- mühasibat xərcləri+ iqtisadi xərclər
 - son hədd xərcləri + orta xərclər
 - sabit xərclər- dəyişən xərclər
 - sabit xərclər+ dəyişən xərclər
 - qeyri – aşkar xərclər- mühasibat xərcləri
-

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Rəqabətin hərfi mənası nədir? (Çəki: 1)

- istehsalın nəticəsini yaxşılaşdırmaq;
 - iqtisadiyyatın inkişaf etdirmək;
 - satışda, alışda əlverişli şərait;
 - latin sözü olub (concureqo) "toqquşma" deməkdir.
 - bazar
-

Sual: Rəqabət nədir? (Çəki: 1)

- bazar təsərrufatı subyektləri arasında əmtəələrin istehsalı və realaşması ən yaxşı

şərtləri uğrunda mübarizədir;

- istehsalçılar arasında mübarizədir;
 - istehlakçılar arasında mübarizədir;
 - müəssisələr arasında bəhsləşmədir;
 - istehsalçılar və istehlakçılar arasında resurslar uğrunda mübarizədir
-

Sual: İstehsal inhisarçılığı nədir? (Çəki: 1)

- əlverişli istehsal şəraitidir;
 - əlverişli satış şəraitidir
 - müəyyən növ məhsul istehsalının əsas hissəsinin bir istehsalçının əlində cəmlənməsidir;
 - istehsalçı müəssisələrin birləşməsidir;
 - hansısa bir əmtəənin ancaq iri müəssisələrdə istehsal olunması
-

Sual: Müasir iqtisadi nəzəriyyə neçə bazar strukturu tiplərini ayırrı? (Çəki: 1)

- 2
 - 3
 - 4
 - 5
 - 6
-

Sual: İnhisarın səciyyəvi xüsusiyyətlərinə aid deyildir? (Çəki: 1)

- istehsalın eksər hissəsinin bir firmada təmərküzləşməsi
 - bazar qiymətinə təsir göstərmək imkanı
 - inhisar mənfəətini məniməsəmək
 - digər firmaların bazara girişinə mane olmaq imkanlarının olması
 - bütün resursların tam mobilliyi
-

Sual: Təbii inhisar (Çəki: 1)

- əlverişli istehsal şəraitinə malik olan istehsalçı;
 - əlverişsiz istehsal şəraitinə malik olan istehsalçı;
 - nadir və sərbəst təkrar istehsal oluna bilməyən elementlərin sahibi olan istehsalçı
 - istehsalın həcmini razılaşdırın müəssisələr birlüyü;
 - rəqabət nəticəsində yaranan inhisar.
-

Sual: Azərbaycan Respublikasında Antiinhisar qanunvericiliyinə uyğun olaraq hansı müəssisələr inhisarı hesab olunur? (Çəki: 1)

- istehsalın 20%-ni öz əlində cəmləşdirən müəssisə;
 - satışın 20%-ni öz əlində cəmləşdirən bir müəssisə;
 - satışın 50%-ni öz əlində cəmləşdirən iki müəssisə;
 - satışın 35 %-ni öz ilində cəmləşdirən bir müəssisə
 - istehsalın 50% -ni öz əlində cəmləşdirən bir müəssisə;
-

Sual: Haqsız rəqabətin əsas metodlara aid deyil . (Çəki: 1)

- iqtisadi (sənaye) kəşfiyyatı;

- rəqibin məhsulunun saxtalaşdırılması;
 - rüşvət və şantajetmə işgüzar hesabatları ilə firildaqlar;
 - satışdan sonrakı xidmətin inkişafı;
 - istehlakçıların aldadılması;
-

Sual: Bazarda təkmil rəqabətin şərtləri o halda yerinə yetirilir ki, əgər: (Çəki: 1)

- firmalar qiymətə təsir göstərirlər
 - istehlakçılar bazar haqqında natamam informasiyaya malik olurlar
 - firmalar bazar qiymətinə təsir göstərmirlər
 - bazara yeni firmaların daxil olması üçün baryerlər mövcud olur
 - bütün sadalanınanların hamisının yeri var
-

Sual: İnhisar hakimiyyəti- bu: (Çəki: 1)

- öz əmtəəsinə istənilən qiyməti təyin etmək imkanı
 - zəmanətli mənfəət əldə etmək imkanı
 - istehlakçıların üstünlüklerilə hesablaşmamaq imkanı
 - maksimum mənfəət götürmək məqsədilə qiymətə təsir etmə imkanı
 - sadalanınlardan heç biri
-

Sual: Təkmil rəqabət üçün sadalanınardan nə səciyyəvi deyildir? (Çəki: 1)

- istehsal körtəbiiliyi, təsərrüfat riski
 - cəmiyyətin təbəqələşməsinin qarşını alır
 - yüksək keyfiyyəti məhsul istehsalına nail olunur
 - istehsalın qənaətli texnologiyaları istifadə olunur
 - zəif istehsalçılar bazardan sıxışdırılıb çıxarılırlar
-

Sual: Mütləq inhisar meydana gələ bilər, əgər: (Çəki: 1)

- bazarda həcmiə böyük inhisar firması fəaliyyət göstərisə
 - inhisarın buraxdığı əmtəənin əvəzediciləri yoxdursa
 - inhisarçı firmanın əmtəəsi böyük tələbə malikdirse
 - inhisarçı firma tarazlı qiymətdən aşağı xərclərlə istehsal etirsə
 - sadalanın hallardan heç birində
-

Sual: Təkmil rəqabət əlamətlərinə nə aid olmadığını göstərin: (Çəki: 1)

- iştirakçıların qeyri- məhdud miqdarı
 - yalnız sahədaxili rəqabətin olması
 - rəqabətin hər bir iştirakçısının qərarlar qəbul etməsi sərbəstliyi
 - rəqabətin hər bir iştirakçısında bazarın vəziyyəti haqqında tam informasiyanın olması
 - əmtəələrin diferensiasiyasının olmaması
-

Sual: Sağlam rəqabətin əsas metodlarına nəyin aid olmadığını göstərin: (Çəki: 1)

- saxta malların istehsalı
- məhsulun keyfiyyətinin artması

- qiymətlərin aşağı düşməsi
 - yeni əmtəə və xidmətlərin yaradılması və ETT-nin nəticələrindən istifadə
 - reklam
-

Sual: İlk Antiinhisar qanunu qəbul edilmişdir: (Çəki: 1)

- Kanadada 1889-cu ildə
 - ABŞ -da 1990-cı ildə
 - ABŞ -da 1914-cü ildə
 - Belçikada 1935-ci ildə
 - Danimarkada 1937-ci ildə
-

Sual: Antiinhisar qanunvericiliyinin başlıca məqsədi: (Çəki: 1)

- istehlakçıların hüquqlarını qorumaqdır
 - bazarda rəqabət şərtlərini saxlamaqdır
 - aşağı qiymətlərin təyin edilməsidir
 - kiçik biznesə yardım etməkdir
 - büdcəyə vergi daxil olmalarını artırmaqdır
-

Sual: Hər bir məhsul vahidini eyni qiymətə satan inhisar- bu: (Çəki: 1)

- sadə inhisardır
 - təbii inhisardır
 - dövlət inhisarıdır
 - mönopsoniyadır
 - olikopoliyadır
-

Sual: Bütün birləşmiş firmaların öz kommersiya və istehsal müstəqilliyini itirdiyi inhisar forması- bu: (Çəki: 1)

- kartelldir
 - sindikatdır
 - trestdir
 - konserndir
 - sadalananlardan heç bir
-

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Təkmil rəqabətin şərti deyil: (Çəki: 1)

- çoxlu miqdarda sərbəst istehsalçılar

- çoxlu miqdarda sərbəst istehlakçılar
 - sahəyə girişin və aradan çıxışın azadlığı
 - əmtəələrin differensiasiyası
 - qiymətlərə təsir etmənin mümkünüslüyü
-

Sual: Heç biri əmtəənin bazar qiymətinə təsir edə bilməyən eyni məhsul istehsal edən çoxsaylı firmaların bazar quruluşu - bu: (Çəki: 1)

- inhisar
 - inhisarçı rəqabət
 - təkmil rəqabət
 - oliqopoliya
 - duopolya
-

Sual: Hansı bazar quruluşunda firmalar sərbəst olaraq sahəyə daxil ola və oradan çıxa biləcək? (Çəki: 1)

- inhisar
 - oliqopoliya
 - inhisarçı rəqabət
 - təkmil rəqabət
 - duopolya
-

Sual: Qısamüddətli dövrdə rəqabət qabiliyyətli firmanın təklif əyrisi hansı əyri ilə üst-üstə düşür? (Çəki: 1)

- son hədd xərcləri əyrisi
 - orta xərclər əyrisi
 - orta dəyişən xərclər əyrisi
 - ümumi xərclər əyrisi
 - adları çəkilənlərdən heç biri ilə
-

Sual: Təkmil rəqabətli firma mənfəəti maksimumlaşdırır, əgər: (Çəki: 1)

- əmtəənin qiyməti orta dəyişən xərclərə bərabər olarsa
 - firmanın təkcə mühasibat mənfəəti deyil, iqtisadi mənfəəti də olarsa
 - son hədd gəliri son hədd xərclərinə bərabər olarsa
 - qiymət orta xərclərə bərabər olarsa
 - orta gəlir orta xərclərə bərabər olarsa
-

Sual: Təkmil rəqabətli firmanın ümumi gəlir əyrisi necə olur? (Çəki: 1)

- mənfi meyilli əyri
 - koordinatın başlanğıcından çıxan müsbət meyilli xətt
 - müsbət meyilli əyri
 - əmtəənin qiyməti ilə üst-üstə düşən düz üfüqi
 - düz şaquli
-

Sual: Təkmil rəqabətli firmanın tələb əyrisi hansı görünüşdə olur? (Çəki: 1)

- mənfi meyilli

- müsbət meyilli
 - şaquli xətt
 - üfüqi xətt
 - qırıq xətt
-

Sual: Bazar quruluşunun tipinin müəyyənləşdirilməsi üçün iqtisadçılar tərəfindən aşağıdakı səciyyələrdən hansı istfadə edilir? (Çəki: 1)

- satıcıların sayı və onlar arasında bazarın bölüşdürülməsi səciyyəsi.
 - müxtəlif firmalar tərəfindən istehsal olunan məhsulların bircinslilik dərəcəsi
 - bazar iştirakçılarının qarşılıqlı əlaqəsinin səciyyəsi
 - sahə hədlərinin yüksək olması
 - bütün yuxarıdakılardır doğrudur
-

Sual: Təkmil rəqabətli firma üçün qısamüddəti dövrde əmtəənin qiyməti bərabərdir: (Çəki: 1)

- son hədd gəlirinə və orta gəlirə
 - orta xərclərə
 - son hədd xərclərinə
 - orta xərclər + iqtisadi mənfəət
 - sabit xərclər
-

Sual: Əgər firma məhsulunun qiyməti son hədd gəlirindən çoxdursa, son hədd gəliri isə son hədd xərclərindən çoxdursa mənfəəti maksimallaşdırmaq üçün firma nə etməlidir? (Çəki: 1)

- qiyməti aşağı salmalı və istehsalı azaltmalı
 - qiyməti aşağı salmalı və istehsalı çoxaltmalı
 - qiyməti yüksəltməli
 - istehsalı azaltmalı
 - hər şeyi olduğu kimi saxlamaq
-

Sual: Təkmil rəqabətli bazarda iqtisadi mənfəət: (Çəki: 1)

- uzunmüddəti dövr ərzində ola bilməz
 - mühasibat mənfəəti ilə üst-üstə düşür
 - əgər ümumi xərclər firmanın ümumi gəlirindən çox olarsa ola bilər
 - əgər son hədd gəliri son hədd xərclərindən çox olarsa ola bilər
 - daima yeri var
-

Sual: Təkmil rəqabət əlamətlərinə aid olmayanları göstərin: (Çəki: 1)

- iştirakçıların çoxluğu
 - qiymət diskriminasiyası
 - hər bir rəqibin qərar qəbul etmək azadlığı
 - rəqib tərəflərin hər birinin tələb, təklif və qiymət haqqında informasiyalasması
 - istehsal resurslarının mobilliyi
-

Sual: Müasir iqtisadi nəzəriyyə bazar quruluşunun neçə tipini müəyyən edir? (Çəki: 1)

- 2
 - 3
 - 4
 - 5
 - 6
-

Sual: "Sahə" anlayışı təxmin edir: (Çəki: 1)

- eyni resursları istifadə edən firmalar qrupunu
 - bir-birini qarşılıqlı tamamlayan məhsullar istehsal firmalar qrupunu
 - bir texnologiya istifadə edən firmalar qrupunu
 - bir-birini qarşılıqlı əvəz edən məhsullar istehsal edən firmalar qrupu
 - ümumi təşkilati prinsiplərlə xarakterizə olunan firmalar qrupu
-

Sual: Bazar quruluşunun təsnifatı zamanı bu əlamət nəzərə alınır: (Çəki: 1)

- sahədə firmaların sayı
 - sahəyə müstəqil girmək və ondan çıxmaq
 - qiymətlər üzərində ayrı-ayrı firmaların nəzarəti
 - firmanın fəaliyyət göstərdiyi sahə
 - bütün sadalananlar nəzərə alınır
-

Sual: Təkmil rəqabətli sahədə tarazlıq qərarlaşır, əgər: (Çəki: 1)

- firmanın son hədd gəliri orta gəlirdən yüksək olarsa
 - qiymət minimal orta xərclər səviyyəsində olarsa
 - firma iqtisadi mənfəət əldə edərsə
 - orta xərclər son hədd xərclərinən dən yüksək olarsa
 - orta xərclər son hədd xərclərinə bərabər olarsa
-

Sual: İstehsal səmərəliliyi təxmin edir: (Çəki: 1)

- cəmiyyətin resursları elə bölündüb ki, hansı ki, ictimai tələbatların ödənilməsini maksimallaşdırır
 - cəmiyyət üçün zəruri olan hər bir əmtəə ən bahalı üsulla istehsal olunur
 - bütün firmalar tarazlı vəziyyətdə olur
 - bütün firmalar iqtisadi mənfəət alır
 - alıcıların bütün tələbatları ən yaxşı halda ödənilir
-

BÖLMƏ: 1001

Ad	1001
Suallardan	29
Maksimal faiz	29
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Əvəzedicisi olmayan əmtəənin sahədə vahid istehsalçısı – bu: (Çəki: 1)

- olijopoliya
 - təkmil rəqabətli firma
 - monopsoniya
 - inhisar
 - duopolya
-

Sual: İnhisarçı firma bacarırlar: (Çəki: 1)

- öz əmtəəsini istənilən qiymətə sata
 - maksimum mənfəət verə bilən məhsul buraxılışı və qiymət kombinasiyasını seçə
 - istənilən həcmde məhsul sata
 - tələbin elastikliyinə təsir edə
 - istənilən həcmde əmtəəni istənilən qiymətə satmaq
-

Sual: İstehlakçının inhisar vəziyyəti – bu: (Çəki: 1)

- olijopoliya
 - olijopsoniya
 - monopsoniya
 - inhisar rəqabəti
 - duopolya
-

Sual: İnhisarçı firmanın davranışına xarakterik olan odur ki, o, cəhd edir: (Çəki: 1)

- az məhsul istehsal etməyə və ona yüksək qiymət müəyyən etməyə
 - çox məhsul istehsal etməyə və ona mümkün olan aşağı qiymət müəyyən etməyə
 - istehsalın elə həcmini ki, $MR=P$ olsun
 - son hədd xərclərinə müvafiq olan qiyməti müəyyən etməyə
 - alıcı tələbinə uyğun əmtəəni istehsal etsin
-

Sual: Mənfəəti maksimallaşdırmaq üçün inhisarçı firma istehsalın elə həcmini seçməyə çalışır ki, orada: (Çəki: 1)

- son hədd xərcləri məhsulun qiymətinə bərabər olsun
 - son hədd xərcləri ümumi xərclərə bərabər olsun
 - son hədd gəliri son hədd xərclərinə bərabər olsun
 - son hədd gəliri orta xərclərə bərabər olsun
 - son hədd xərcləri minimal olsun
-

Sual: Qiymət diskriminasiyası – bu: (Çəki: 1)

- eyni məhsulun müxtəlif qiymətlərə, müxtəlif alıcılarla satışıdır
 - daha keyfiyyətli əmtəəyə qiymət artımıdır
 - işçiyə onun milliyyətindən və cinsindən asılı olaraq əməkhaqqının müxtəlifliyi
 - istehlak əmtəələrinə yüksək qiymətin təyin edilməsi
 - qiymətlərin daimi artımı
-

Sual: Eyni əmtəə istehsal edən yalnız iki satıcı rəqib olduğu bazar quruluşu modeli - bu: (Çəki: 1)

- inhisar
 - oligopoliya
 - inhisarçı rəqabət
 - duopolya
 - təkmil rəqabət
-

Sual: Oliqopoliya – bu: (Çəki: 1)

- bir neçə iri firmanın fəaliyyət göstərdiyi baza tipi
 - müxtəlif əmtəələr istehsal edərək rəqabət aparan çoxlu firmaların bazarı
 - qiymətlərə nəzarət məqsədilə istehsalın məhdudluğu haqqında müqavilə bağlamış firmalar qrupu
 - bazarlarda qiymət artırıran və azaldan firma
 - qiymət diskriminasiyası həyata keçirən firma
-

Sual: Müxtəlif məhsullar istehsal edərək rəqabət aparan çoxlu firmaların olduğu bazar quruluşu - bu: (Çəki: 1)

- inhisar
 - inhisarçı rəqabət
 - oligopoliya
 - təkmil rəqabət
 - duopolya
-

Sual: İnhisarçı rəqabət təkmil rəqabətdən onunla fərqlənir ki: (Çəki: 1)

- sahə bazarında çoxlu firmalar mövcud olur
 - nəinki bütün sahə, hətta ayrıca firma bazara nisbətən az məhsul çıxarıır
 - sahədə digər kapitalların gəlməsi üçün manəə yoxdur
 - əmtəələrin müxtəlifliyi mövcud olur
 - bütün sadalanan xüsusiyyətlər ilə
-

Sual: İnhisar rəqabəti şəraitində uzunmuddətli dövrdə firmaların davranışları oxşardır (Çəki: 1)

- monopolialara
 - oligopolialara
 - təkmil rəqabətli firmalara
 - duopolialara
 - sadalanan strukturların heç birində
-

Sual: İnhisar rəqabəti şəraitində qısamüddətli dövrdə firmaların davranışları oxşardır: (Çəki: 1)

- inhisarlara
 - oligopolialara
 - təkmil rəqabətli firmalara
 - duopolialara
 - sadalanan strukturların heç biri
-

Sual: İkinci növ qiymət diskriminasiyası o deməkdir ki; (Çəki: 1)

- əmtəənin müxtəlif hissələri müxtəlif alıcılara müxtəlif qiymətə satılır
 - qiymətlər alınan əmtəənin miqdardından asılı olaraq fərqlənir
 - alıcıların müxtəlif kateqoriyalarına qiymət imtiyazları verilir
 - qiymətlər tələbin elastiklik qiymətindən asılı olaraq dəyişir
 - qiymətlər əmtəənin keyfiyyətindən asılı olaraq dəyişir
-

Sual: Üçüncü növ qiymət diskriminasiyası müəyyən edir ki, (Çəki: 1)

- müxtəlif əmtəə vahidləri müxtəlif qiymətlərlə müxtəlif alıcılara svılır
 - alınan müxtəlif əmtəələrin miqdardından asılı olaraq qiymətlər fərqlənir
 - alıcıların ayrı-ayrı kateqoriyalarına qiymət imtiyazları verir
 - qiymətlər tələbən qiymət elastikliyindən asılı olaraq dəyişir
 - qiymətlər əmtəələrin keyfiyyətindən asılı olaraq fərqlənir
-

Sual: Təbii inhisar dövlət tərəfindən tənzimlənməlidir,çünki əks halda (Çəki: 1)

- ehtiyatların soyğunçuluqla istifadəsi boş verə bilər
 - təklif optimal həcmindən az olacaq
 - başqa firmalar sahəyədaxil ola bilməyəcək
 - məhsul artıqlığıbaş verəcək
 - firma itkilərlə üzləşəcək
-

Sual: Əmtəə vahidini eyni qiymətə satan inhisar - bu: (Çəki: 1)

- sadə inhisar
 - təbii inhisar
 - dövlət inhisarı
 - duopoly
 - oligopol
-

Sual: Təkmil və inhisarçı rəqabət bazarlarının ümumi cəhəti: (Çəki: 1)

- müxtəlif əmtəələr istehsal edir
 - bazarda çoxlu alıcılar və satıcılar fəaliyyət göstərir
 - firma məhsuluna tələb qrafiki üfüqi xətt formasındadır
 - eyni təbiətli əmtəələr istehsal edirlər
 - təkmil və inhisar rəqabəti üçün sadalananlar arasında ümumi cəhət yoxdur
-

Sual: Sadalanan sahələrdən hansı bir qayda olaraq oliqopolik quruluşa malikdir: (Çəki: 1)

- kənd təsərrüfatı
 - ticarət
 - ayaqqabı istehsalı
 - avtomobil istehsalı
 - məişət xidmətləri
-

Sual: Firmalar arasında saziş – geniş yayılmış haldır: (Çəki: 1)

- inhisar

- təkmil rəqabət
 - olikopoliya
 - inhisarçı rəqabət
 - bütün sadalanın hallarda
-

Sual: Təbii inhisara misal ola bilər: (Çəki: 1)

- IBM şirkəti
 - OPEK təşkilatı
 - "Respublika" Bankı
 - şəhər metropoliteni
 - bütün göstərilən nümunələr təbii inhisara uyğundur
-

Sual: Hansı sahədə inhisar ictimai mənafelərə cavab verə bilməz? (Çəki: 1)

- yeyinti sənayesində
 - enerçi təchizatı
 - rabitə
 - su təchizatı
 - qaz təchizatı
-

Sual: Əgər əmtəələr bir neçə firma tərəfindən istehsal olunursa, hansı şəraitdə inhisarı onlar daha aşağı xərclərlə istehsal edə biləcəklər? (Çəki: 1)

- sadə inhisar
 - olikopoliya
 - təbii inhisar
 - monopsopiya
 - duopoliya
-

Sual: İnhisarçı rəqabətin üstünlüyü ondadır ki: (Çəki: 1)

- bazar nöqtəyi-nəzərindən firmalar səmərəli məhsul həcmini istehsal edirlər
 - məhsulların müxtəlifliyi istehlakçıların zövqlərini daha yaxşı reallaşdırmağa imkan yaradır
 - təkmil rəqabət firmalar arasında qızığın "qiymət müharibərinə" aparır
 - cəmiyyət nöqtəyi-nəzərindən resurslardan səmərəli istifadəyə səbəb olur
 - qiymətlər çox aşağı səviyyədə saxlanılır
-

Sual: Birinci növ qiymət diskriminasiyası müəyyən edir ki: (Çəki: 1)

- əmtəələrin müxtəlif vahidləri müxtəlif qiymətlərlə müxtəlif alıcılara satılır
 - qiymətlər alınan əmtəələrin miqdardından asılı olaraq fərq lənir
 - alıcıların müxtəlif kateqoriyalarına qiymət imtiyazları verilir
 - qiymətlər tələbin elastiklik qiymətindən asılı olaraq dəyişir
 - qiymətlər əmtəənin keyfiyyətindən asılı olaraq fərqlənir
-

Sual: Kartel nədir? (Çəki: 1)

- eyni əmtəələr istehsal edən iki rəqib firmanın fəaliyyət göstərdiyi bazar quruluşu
- müxtəlif əmtəələr sataraq rəqabət aparan firmaların fəaliyyət göstərdiyi bazar

quruluşu

- bir neçə iri firmanın fəaliyyət göstərdiyi bazar tipi
 - qiymətlər üzərində nəzarət məqsədilə istehsal həcminin məhdudluğu üzrə sazişə gəlmış firmalar qrupu
 - xeyli firmaların fəaliyyət göstərdiyi bazarın növü
-

Sual: Bu hallardan hansı inhisarçı rəqabətə uyğundur? (Çəki: 1)

- bazarda telekommunikasiya xidmətləri göstərən vahid firma fəaliyyət göstərir
 - çoxlu miqdarda fermerlər bazarda eyni qiymətlə kartof təklif edirlər
 - bazarda çoxlu miqdarda satıcılar nisbetən oxşar qiymətlərlə ayaqqabı təklif edirlər
 - avtomobil şinləri bazarda bir neçə iri firma fəaliyyət göstərir
 - şəhərdə bir neçə super-marketlər
-

Sual: Reklam üçün yüksək xərclər hansı rəqabət quruluşuna xasdır? (Çəki: 1)

- təkmil rəqabət
 - olikopoliya
 - inhisarçı rəqabət
 - inhisar
 - duopoloya
-

Sual: "Olikopoliya" məfhumunu ilk dəfə kim işlətmüşdür: (Çəki: 1)

- Edvard Çemberlin
 - Oqyusten Kurno
 - Cohan Robinson
 - Con Qelbreyt
 - K.Marks
-

Sual: Sahadə fəaliyyət göstərən firmalar hansı rəqabət quruluşunda bir-birindən daha çox asılıdırlar? (Çəki: 1)

- təkmil rəqabət
 - inhisar
 - inhisarçı rəqabət
 - olikopoliya
 - monopsoniya
-

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İstehsal amilləri bazarının tərkib hissəsi deyildir: (Çəki: 1)

- əmək bazarı
 - kapital bazarı
 - torpaq bazarı
 - valyuta bazarı
 - dünya bazarı
-

Sual: İstehsal amillərinə tələbin əsas əlaməti onun törəmə xarakterli olmasıdır. Bu o deməkdir ki, istehsal amillərinə tələb asılıdır: (Çəki: 1)

- onların təklifindən
 - onaların qiymətindən
 - bu amillərin köməyi ilə istehsal olunmuş əmtəəyə olan tələbdən
 - digər amillərə olan tələbdən
 - əvəzləyici resurslara olan tələbdən
-

Sual: Sadalananlardan hansı istehsal amilinə aid deyil: (Çəki: 1)

- əmək
 - kapital
 - əmək məhsuldarlığı
 - torpaq
 - bütün sadalananlar istehsal amillərinə aiddir
-

Sual: İstehsal amillərinin son hədd məhsulu: (Çəki: 1)

- bu məhsulun son vahidinin satış qiyməti
 - istehsal amilinin əlavə vahidinin istifadəsi ilə məhsul həcminin əlavə vahidinin istifadəsi ilə məhsul həcminin artımına bərabərdir
 - istehsal amilinin əlavə vahidinin istifadəsindən əldə edilən ümumi satışdan gəlirin dəyişilməsinə bərabərdir
 - təkmil rəqabət şəraitində təyin etmək mümkün deyil
 - qeyri təkmil rəqabət şəraitində müəyyən etmək mümkün deyil
-

Sual: Əmək üçün iş vaxtı vahidində ödənilən qiymət - bu: (Çəki: 1)

- əmək haqqı tarifi
 - minimum əməkhaqqı
 - real əmək haqqı
 - normal əməkhaqqı
 - nominal əməkhaqqı
-

Sual: Amil gəlirlərinə nə aid deyil: (Çəki: 1)

- əməkhaqqı
 - mənfəət
 - təqaüd
 - renta
 - faiz
-

Sual: Kim əməyi zəruri və izafi əməyə ayrmışdır? (Çəki: 1)

- A.Smit
 - K.Marks
 - C.B.Sey
 - T.Maltus
 - D.Rikardo
-

Sual: Hansı nəzəriyyəyə görə əməkhaqqının səviyyəsi yalnız əmək məhsuldarlığı deyil, sosial qüvvələrin nisbəti ilə də müəyyən olunur: (Çəki: 1)

- son hədd məhsuldarlığı nəzəriyyəsi
 - əməkhaqqının tənzimlənməsi nəzəriyyəsi
 - izafi dəyər nəzəriyyəsi
 - əməkhaqqının sosial nəzəriyyəsi
 - davranış nəzəriyyəsi
-

Sual: Əməkhaqqının tənzimlənməsi nəzəriyyəsinin əsası kimin fikrinə əsaslanır? (Çəki: 1)

- J.M.Keynsin
 - M.C.Tuqan - Baranovskinin
 - T.Maltusun
 - K.Marksın
 - A.Smit
-

Sual: İş qüvvəsinin istehlak dəyəri nədədir? (Çəki: 1)

- əməyin miqdarında
 - əməyin keyfiyyətində
 - iş qüvvəsinin izafi dəyər yaratmaq qabiliyyətində
 - əməyin ictimai xarakterində
 - əmək məhsuldarlığında
-

Sual: K.Marksın tərifinə görə iş qüvvəsinin dəyəri müəyyən olunur: (Çəki: 1)

- iş qüvvəsinin təkrar istehsalı üçün zəruri olan ictimai zəruri vaxtla
 - iş qüvvəsinə tələb və təklifin nisbətilə
 - iş qüvvəsinin son məhsuldarlığı ilə
 - sosial qüvvələrin nisbətilə
 - əmək məhsuldarlığı ilə
-

Sual: Resurslara tələb asılı olur: (Çəki: 1)

- həmin resursların köməyi ilə istehsal olunan məhsulun qiymətindən
 - əvəzedici resursların qiymətlərindən
 - həmin resursun qiymətindən
 - bütün bu cavablar düzdür
 - bütün sadalanan cavablar səhfdir
-

Sual: Əmək bazarında monopsonist rəqib firmaya nisbətən: (Çəki: 1)

- yüksək əməkhaqqı ödəyəcək və az işçi götürəcək
 - az əməkhaqqı ödəyəcək və cox işçi götürəcək
 - az əməkhaqqı ödəyəcək və həmin miqdarda da işçilər götürəcək
 - az əməkhaqqı ödəyəcək və az işçilər də götürəcək
 - çox əməkhaqqı ödəyəcək və çox işçi götürəcək
-

Sual: Əgər əmək bazarında ikitərəfli inhisar olarsa əməkhaqqı səviyyəsi nədən asılı olaraq müəyyən edilir: (Çəki: 1)

- əməyə tələb və təklifdən asılı olaraq
 - zəruri və izafî məhsulun nisbətindən asılı olaraq
 - sahibkarlar və həmkarlar təşkilatlarının güclərinin nisbətindən asılı olaraq
 - əməyin kəmiyyət və keyfiyyətindən asılı olaraq
 - əmək məhsuldarlığından asılı olaraq
-

Sual: Yüksək ixtisaslı işi yerinə yetirməyə imkan verən nəzəri və praktiki hazırlığın məcmusu adlanır: (Çəki: 1)

- elmi- texniki tərəqqi
 - istehsal potensialı
 - insan kapitalı
 - təhsilin səviyyəsi
 - əsas kapital
-

Sual: Əməyin qiyməti artır, əgər: (Çəki: 1)

- mövcud əməyin son hədd məhsulunun həcmi azalırsa
 - mövcud əmək vasitəsilə istehsal edilmiş əmtəənin qiyməti düşəcəksə
 - mövcud əmək vasitəsilə istehsal olunan əmtəəyə tələb artacaqsa
 - mövcud əmək növü vasitəsilə istehsal edilən əmtəəyə tələb azalacaqsa
 - mövcud əmək vasitəsilə istehsal edilmiş əmtəənin qiyməti qalxacaqsa
-

Sual: Firma üçün əmək təklifi əyrisi: (Çəki: 1)

- əməyə tələb əyrisi ilə kəsişmir
 - müsbət meyilli olur
 - üfüqi xətt şəklində olur
 - mənfi meyilli olur
 - şaquli xətt görünüşü alır
-

Sual: Aşağıdakılardan hansı əməyə tələbə təsir etmir? (Çəki: 1)

- son məhsullara olan tələb
 - istehsalın texnologiyasında dəyişiklik
 - inflasiyadan asılı olaraq əməkhaqqı səviyyəsində dəyişiklik
 - istehsalın digər amillərinə tələbdəki dəyişiklik
 - bütün sadalananlar təsir edir
-

BÖLMƏ: 1101

Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Kapitalın mahiyyətinin marksist baxışını seçin: (Çəki: 1)

- kapital – izafi dəyər gətirən dəyərdir
 - kapital – əvvəllər istehsal olunmuş nemətdir
 - kapital – toplanmış əməkdir
 - kapital - daha çox iqtisadi sərvət əldə etmək üçün yaradılan və istifadə hər gün edilən resursdur.
 - kapital – puldur
-

Sual: Borc kapitalı bazarda qiymət rolunu nə oynayır: (Çəki: 1)

- mənfəət
 - faiz dərəcəsi
 - renta
 - milli valyuta kursu
 - depozit faizi
-

Sual: İnvestisiyanın həcmi: (Çəki: 1)

- faiz dərəcəsindən asılı deyil
 - faiz dərəcəsi artıqda arta və ya azala bilər
 - faiz dərəcəsi artıqda azalacaq
 - faiz dərəcəsi artıqda artacaq
 - faiz dərəcəsinin aşağı düşməsilə azalacaq
-

Sual: Qeyri-fiziki kapitala aid deyil: (Çəki: 1)

- insan kapitalı
 - elmi kapital
 - qeyri-istehsal binaları və qurğuları
 - bütün sadalanınanlar aiddir
 - sadalanınlardan heç biri aid deyil
-

Sual: Kapitalın belə funksional forması yoxdur: (Çəki: 1)

- sənaye kapitalı
 - əmtəə kapitalı
 - borc kapitalı
 - kənd təsərrüfatı kapitalı
 - bütün sadalanınanlar kapitalın funksional formasına aiddir
-

Sual: Müəyyən neməti nə kapital edir: (Çəki: 1)

- bu nemətin xarici görünüşü, fiziki mahiyyəti
 - bu nemətin bazar qiyməti
 - bu nemətə insanların subyektiv münasibəti
 - bu nemətdən gəlir əldə etmək üçün istifadə olunması
 - bu nemətin dəyəri
-

Sual: Sahibkar mənfəeti aşağıdakılardan gələn gəliri əks etdirir: (Çəki: 1)

- torpaqdan
 - muzdlu əməkdən
 - kapital - mülkiyyətdən
 - kapital - funksiyadan
 - borc kapitalından
-

Sual: Tarazlı faiz dərəcəsi bərabərləşdirir (Çəki: 1)

- nominal və real faiz dərəcələrini
 - pul kapitalına tələb və təklifi
 - istehlaki və yiğimi
 - yuxarıda göstərilənlərin hamısını
 - xalis və ümumi investisiyaların həcmi
-

Sual: Tarixən kapitalın ilk formaları olmuşdur: (Çəki: 1)

- məhsuldar və əmtəə kapitalı
 - pul və məhsuldar kapital
 - tacir və məhsuldar kapital
 - tacir və sələm kapitalı
 - sələm və əmtəə kapitalı
-

Sual: Faiz dərəcəsi ifadə edir: (Çəki: 1)

- kapitalın dəyərini
 - kapitalın həcmi
 - kapitalın istehlak dəyərini
 - kapitalın natural formasını
 - kapitalın məhsuldar formasını
-

Sual: Maliyyə kapitalı yaranmışdı (Çəki: 1)

- sənaye və borc kapitalının qovuşması nəticəsində
 - ticarət və borc kapitalının qovuşması nəticəsində
 - kapital- mülkiyyətin kapital- funksiyadan ayrılması nəticəsində
 - əmtəə və sənaye kapitalının qovuşması nəticəsində
 - tacir və sələm kapitalının qovuşması nəticəsində
-

Sual: Qısamüddətli dövrdə avadanlığın təklifi əks olunacaq: (Çəki: 1)

- üfqi xətlə
- şaquli xətlə

-
- düz mənfi meyilliklə
 - düz müsbət meyilliklə
 - sıniq xətlə
-

Sual: Faiz normasının yüksəlməsi nəyə səbəb olur: (Çəki: 1)

- pul kapitalına tələbin artmasına
 - pul kapitalı təklifinin azalmasına
 - pul kapitalı təklifinin artmasına
 - kapital bazarında tarazlığa
 - investisiyaların artmasına
-

Sual: Sabit kapital ünsürləri aşağıdakılardır (Çəki: 1)

- əmək vasitələri
 - işçi qüvvəsi
 - əmək cisimləri
 - xammal və materiallar
 - yuxarıda sadalananların hamısında
-

Sual: Dəyişən kapital ünsürləri aşağıdakılardır: (Çəki: 1)

- əmək vasitələri
 - iş qüvvəsi
 - əmək cisimləri
 - xammal və materiallar
 - yuxarıda sadalananların hamısında
-

Sual: Firma investisiya haqqında qərar qəbul edərkən nəzərə alır: (Çəki: 1)

- nominal faiz dərəcəsini
 - real faiz dərəcəsini
 - nominal və real faiz dərəcələri arasındaki fərqi
 - torpaq rentasının həcmi
 - əməkhaqqının həcmi
-

Sual: Kapital qoyuluşlarının həyata keçirilməsi haqqında qərar qəbul olunarkən mühüm şərtlər bunlardır: (Çəki: 1)

- tələb və təklif qrafiklərinin qurulması
 - mənfəət normasının hesablanması
 - orta xərclərin hesablanması
 - gələcək xərj və gəlirlərin diskontlaşdırılması
 - iqtisadi mənfətin müəyyən edilməsi
-

Sual: Əgər nominal faiz dərəcəsi -10%, illik inflasiya sürəti-4 % olarsa real faiz dərəcəsi olar: (Çəki: 1)

- 14%
- 2,5%
- 6%

- 4%
 - 10%
-

BÖLME: 1102

Ad	1102
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Torpaq rentası ödənilir: (Çəki: 1)

- icarədar – sahibkar – torpaq sahibinə
 - muzdlu işçilər – icarədar sahibkara
 - muzdlu işçilər- torpaq sahibinə
 - torpaq sahibi- dövlətə
 - torpaq sahibi – icarədar sahibkara
-

Sual: Torpağın təbii keyfiyyəti ilə hansı renta əlaqədardır? (Çəki: 1)

- mütləq renta
 - differensial renta I
 - differensial renta II
 - differensial renta I və II
 - inhisar rentası
-

Sual: Mütləq torpaq rentasının mövcud olması səbəbi? (Çəki: 1)

- torpaq üzərində xüsusi mülkiyyət inhisarı
 - torpaq üzərində təsərrüfat obyekti inhisarı
 - torpaqın keyfiyyətində olan fərq
 - torpağın məhdudluğu
 - torpaq üzərində ictimai mülkiyyət
-

Sual: Differensial rentanı I kim mənimsəyir? (Çəki: 1)

- torpaq sahibi
 - icarədar
 - dövlət
 - dövlət və icarədar
 - muzdlu işçi
-

Sual: Kim torpağı “sərvətin anasıdır” adlandırmışdı? (Çəki: 1)

- A. Smit
- U. Petti
- K. Marks

-
- D. Rikardo
 - C. B. Sey
-

Sual: Differensial renta I əlaqədardır: (Çəki: 1)

- torpaq üzərində xüsusi mülkiyyətlə
 - təsərrüfatın ekstensiv metodlarla aparılması ilə
 - təsərrüfatın intensiv metodlarla aparılması ilə
 - sahələrarası rəqabətlə
 - torpaq üzərində mülkiyyətin fərqləri ilə
-

Sual: Rentanı təbii qüvvələrin bəxşisi hesab edirdilər: (Çəki: 1)

- merkantilistlər
 - fiziokratlar
 - marksistlər
 - keynsçilər
 - marcanalistlər
-

Sual: Differensial renta II əlaqədardır: (Çəki: 1)

- torpaq üzərində xüsusi mülkiyyətlə
 - təsərrüfatın ekstensiv metodlarla aparılması ilə
 - təsərrüfatın intensiv metodlarla aparılması ilə
 - sahələrarası rəqabətlə
 - torpaq üzərində mülkiyyətin formasındakı fərqlər ilə
-

Sual: Qısamüddətli dövrdə torpağın təklifi: (Çəki: 1)

- tam qeyri-elastiklik
 - vahid elastiklə xarakterizə olunur
 - mütləq elastiklik
 - artır
 - azalır
-

Sual: Torpağın qiyməti hansı amillərdən asılıdır? (Çəki: 1)

- rentanın həcmi
 - borc faizi dərəcəsi
 - torpağa tələb və təklif
 - bu amillərin hamisindan
 - sadalanan amillərin heç biri ilə
-

Sual: Sənayeləşdirmə dövründə torpağın hansı xüsusiyyəti daha üstün olmuşdu: (Çəki: 1)

- faydalı qazıntıların olması
- torpağın münbitliyi
- su mənbələrinə yaxınlığı
- yerləşmə məkanı

- torpaq üzerinde mülkiyyətin forması
-

Sual: Torpağa əlavə kapital qoyuluşları səbəb olur: (Çəki: 1)

- mütləq rentanın yaranmasına
 - differensial renta I yaranmasına
 - differensial renta II yaranmasına
 - inhisar rentaya
 - sadalananların heç biri
-

Sual: Hansı iqtisadi konsepsiyaya görə bütün gəlirlərin, o cümlədən torpaq rentasının mənbəyi izafı dəyərdir? (Çəki: 1)

- marksist
 - neoklassik
 - keynsçi
 - marcinalist
 - merkantilist
-

Sual: Təbii resursların mülkiyyətçiləri differensial renta alırlar, əgər: (Çəki: 1)

- resurs tükənməzdirsə
 - müxtəlif ərazilərdə resursun keyfiyyəti müxtəlifdirse
 - bütün sahələrdə resursun keyfiyyəti eynidirsə
 - resursun təklifi tam elastikdirse
 - resursun təklifi tam qeyri elastikdirse
-

Sual: Torpaq qiymətinin ümumi meyli: (Çəki: 1)

- artmağa
 - azalmağa
 - müxtəlif keyfiyyətli sahələrin qiymətlərinin bərabərləşməsinə
 - sabitləşməyə
 - müxtəlif keyfiyyətli sahələrin qiymətlərindəki fərqlərin artmasına
-

Sual: Torpaqda təsərrüfatın aparılmasında iştirak etmir: (Çəki: 1)

- torpaq sahibləri
 - icarədarlar – kapitalistlər
 - muzdlu işçilər
 - sənaye kapitalistləri
 - bütün sadalananlar iştirak edir
-

Sual: Digər şərtlər eyni olduqda torpaq rentası artacaq, əgər: (Çəki: 1)

- torpağın qiyməti azalarsa
- torpağa tələb artarsa
- torpağa tələb azalarsa
- torpağın təklifi artarsa
- torpağın təklifi azalarsa

Sual: Differensial rentanın miqdarı nəyə bərabərdir? (Çəki: 1)

- qiyətələ istehsal xərcləri arasındakı fərqə
 - qiyətələ orta istehsal xərcləri arasındakı fərqə
 - ictimai və fərdi istehsal qiymətləri arasındakı fərqə
 - bazar qiyməti və fərdi istehsal qiymətləri arasındakı fərqə
 - ictimai və fərdi faydalıq arasındakı fərqə
-

BÖLƏM: 1201

Ad	1201
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Bazar iqtisadiyyatına xarakterikdir: (Çəki: 1)

- gəlirlərin yüksək səviyyəsi
 - gəlirlərin aşağı səviyyəsi
 - gəlirlərin qeyri-bərabərliyi
 - gəlirlərin təqribən eyniliyi
 - gəlirlərin səviyyəsində sərt tərəddüdlər
-

Sual: İnsanın müəyyən dövrdə aldığı vəsait, bu onun: (Çəki: 1)

- firavanlıq səviyyəsi
 - gəliri
 - sərvəti
 - kapitalı
 - əməkhaqqı
-

Sual: Gəlirlərin qeyri - bərabərliyini müəyyən edən amillərə aid deyildir (Çəki: 1)

- istehlakçıların üstünlük verimləri
 - həyatı boyu qazandığı təjribə və təhsilin səviyyəsi
 - fitri istedad
 - əməyin intensivliyi
 - bütün sadalanan amillər aiddir
-

Sual: Real gəlir – bu: (Çəki: 1)

- əmək fəaliyyətindən gəlir
- il ərzində əldə edilən ümumi gəlir
- insanın jari dövrdə aldığı gəlir
- inflasiyanı nəzərə almaqla gəlir
- minimal gəlir

Sual: Gəlirlərin qeyri-bərabərliyi göstəricilərinə aid deyil: (Çəki: 1)

- Cinni əmsalı
 - Atkinson indeksi
 - əmək məhsuldarlığı əmsalı
 - desil əmsalı
 - Lorens əyrisi
-

Sual: Sosial ədalət nəzəriyyələrinə aid deyil: (Çəki: 1)

- libertarizm
 - monetarizm
 - utilitarizm
 - eqlitarizm
 - bütün sadalananlar aiddir
-

Sual: Libertarizm, utilitarizm və eqlitarizm – bu: (Çəki: 1)

- sosial yardım nəzəriyyəsi
 - resursların bölgüsü nəzəriyyəsi
 - sosial ədalət nəzəriyyəsi
 - istehlakçı davranışlı nəzəriyyəsi
 - müqayisəli üstünlükler nəzəriyyəsi
-

Sual: Yenidən bölgü qaydasında ehtiyacı olan vətəndaşlara dövlət bütçəsindən əvəzsiz pul ödəmələri adlanır: (Çəki: 1)

- transfertlər
 - vergi
 - dotasiya
 - investisiya
 - amortizasiya
-

Sual: Ayrıca şəxsin müəyyən dövr ərzində aldığı pulun miqdarı, bu : (Çəki: 1)

- real gəlir
 - milli gəlir
 - faktiki gəlir
 - minimal gəlir
 - Fərdi gəlir
-

Sual: Əhalinin pul gəlirlərinə aid deyil: (Çəki: 1)

- amil gəlirləri
 - bank əmanətləri üzrə faizlər
 - amortizasiya ayırmaları
 - sosial ödəmələr
 - bütün sadalananlar aiddir
-

Sual: Hansı nəzəriyyə gəlirlərin qeyri-bərabərliyini ədalətli sayıır, əgər bu insanların bacarıqlarının müxtəlifliyinə, iş vaxtı və istirahətin nisbətinə onların üstünlükveriminin müxtəlifliyinə və s. əsaslanırsa: (Çəki: 1)

- utilitarizm
 - egalitarizm
 - libertarizm
 - monetarizm
 - bunlardan heç biri
-

Sual: Hansı nəzəriyyə gəlirləri bölüşdürərkən ən pis vəziyyətdə olanların rifahına xüsusi fikir verir: (Çəki: 1)

- egalitarizm
 - utilitarizm
 - libertarizm
 - monetarizm
 - bunlardan heç biri
-

Sual: Hansı nəzəriyyəyə görə jəmiyyətin firavanlığı ayrı-ayrı fərdlərin nailiyyətlərindən ibarətdir, dövlət isə məcmu nətijələrin və rifahın orta səviyyəsinin maksimumlaşmasının qayğısına qalmalıdır: (Çəki: 1)

- egalitarizm
 - utilitarizm
 - libertarizm
 - monetarizm
 - bunların heç biri
-

Sual: Lorens əyrisi göstərir: (Çəki: 1)

- gəlirin orta səviyyədən fərqlənməsi
 - gəlirlərin faktiki bölgüsünün mütləq bərabər bölgüsündən fərqlənməsi
 - əhali qrupları üzrə gəlirlərin qeyri-bərabərliyinin dərəcəsi
 - cəmiyyətin üstünlükverimini nəzərə almaqla gəlirlərin qeyri-bərabərliyini
 - gəlirlərin faktiki bölgüsünün tam bərabər bölgü ilə üst-üstə düşməsi
-

Sual: Gəlirlərin bazar bölgüsü təmin etmir: (Çəki: 1)

- iqtisadi ədaləti
 - faktor gəlirlərin alınmasını
 - sosial ədaləti
 - yüksək gəlirlərin alınmasını
 - səmərəliliyi
-

Sual: Gəlirlərin yenidən bölgüsünün dövlət siyasəti istifadə edir: (Çəki: 1)

- maliyyə sistemini
- pul-kredit sistemini
- vergiqoyma sistemini və transfertlər sistemini
- bank sistemini və vergi sistemini

siğorta sistemini

Sual: Amil gəliri – bu: (Çəki: 1)

- istehsal amilləri mülkiyyətçilərinin onların satışından əldə etdiyi gəlirlər
 - istehsal amillərinin tətbiqi sayəsində firmanın əldə etdiyi gəlirin bir hissəsidir
 - istehsal amillərinin tətbiqi nəticəsində firmanın əldə etdiyi ümumi gəlirdir
 - istehsal amilinin son hədd məhsulunun pul formasıdır
 - düzgün cavab yoxdur
-

Sual: Vergilər ödənildikdən sonra yerdə qalan, şəxsi gəlirin hissəsi – bu: (Çəki: 1)

- sərəncamda qalan gəlir
 - məcmu gəlir
 - real gəlir
 - şəxs əmanət
 - minimum gəlir
-

Sual: Cinni əmsalı ola bilər: (Çəki: 1)

- 0-la 1 arasında qiyməti
 - 0-la 10 arasında qiyməti
 - yalnız müsbət qiyməti
 - yalnız mənfi qiyməti
 - çoxlu kəmiyyətlərin sonsuzluğu
-

Sual: Şəxsi gəlirin həcmini artırır: (Çəki: 1)

- şəxsə məxsus səhmlərin dəyərinin dəyişməsi
 - tə davüldə olan pulun miqdarının artması
 - xidməti mənzilin mövcudluğu
 - həyətyanı sahədə yetişdirilən məhsullar
 - şəxsə aid olan daşınmaz əmlakın dəyərinin dəyişməsi
-

Sual: Atkinson əmsalı göstərir: (Çəki: 1)

- gəlirin orta səviyyədən fərqlənməsi
 - gəlirin faktiki bölgüsünün mütləq bərabər bölgündən kənarlaşması
 - əhali qrupları üzrə gəlirlərin qeyri-bərabərliyi dərəcəsi
 - cəmiyyətin üstünlükverimini nəzərə almaqla gəlirlərin qeyri-bərabərliyi
 - real gəlirin nominal gəlirdən kənarlaşması
-

Sual: Gəlirlərin formallaşması və bölgüsü prosesinə dövlətin aktiv müdaxiləsi nəyə gətirib çıxara bilər? (Çəki: 1)

- gəlirlərdə tam bərabərliyə
- gəlirlərin ümumi artımına
- işgüzar aktivliyin və səhmdarlıq təşəbbüskarlığının artmasına
- gəlirlərin sabitliyinə
- işgüzar aktivliyin azalmasına və ələbaxımlıq əhval- ruhiyyəsinin meydana gəlməsinə

BÖLMƏ: 1202

Ad	1202
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Bazar subyektlərinin fəaliyyəti nəticəsində yaranmış vəziyyət, hansı ki, bazar iştirakçılarında bu vəziyyəti dəyişmək həvəsi yoxdur, bu: (Çəki: 1)

- bazarın ümumi tarazlığı
 - təsadüfi bazar tarazlığı
 - Pareto – tarazlıq
 - faktiki tarazlıq
 - düzgün cavab yoxdur
-

Sual: Ümumi tarazlığın xarakteristikasına aid deyil: (Çəki: 1)

- gəlirlərin bərabərliyi
 - bütün əmtəə və resurslar bazarlarında tələb və təklif həcmələrinin tarazlığı
 - bütün bazarlarda tarazlıq qiymətlərinin qərarlaşması
 - bütün bazarlarda eyni zamanda tarazlığın əldə edilməsi
 - bütün sadalananlar ümumi tarazlığın səviyyəsinə aiddir
-

Sual: Necə olur, rəqabətli iqtisadiyyat elə bir vəziyyətə gəlir, hansı ki, iqtisadi resursların səmərəli bölgüsü həyata keçirilir, hər subyekt özünün iqtisadi məqsədinə nail olur. Bu əsas problemi nəzərdən keçirilir. (Çəki: 1)

- təsadüfi tarazlığın təhlili
 - istehlakçı davranışları nəzəriyyəsi
 - ümumi tarazlıq nəzəriyyəsi
 - sosial ədalət nəzəriyyəsi
 - istehsal xərcləri nəzəriyyəsi
-

Sual: Ümumi iqtisadi tarazlıq nəzəriyyəsini kimi tədqiq etmişdir: (Çəki: 1)

- J.M. Keyns
 - M.Fridman
 - B.Pareto
 - L.Valras
 - K.Marks
-

Sual: Nemətlərin istehlakçılar arasında səmərəli bölgüsünün bütün mümkün variantları hansı ki, əldə edilə bilər, göstərir: (Çəki: 1)

- mübadilənin kontrakt əyrisini

- istehsal imkanları hüdudunu
 - fərqsizliklər əyrisini
 - istehsal müqavilələri əyrisini
 - büdcə xəttini
-

Sual: İstehsal sahələri arasında resursların bölgüsünün bütün texnoloci səmərəli kombinasiyaları göstərir: (Çəki: 1)

- mübadilənin kontrakt əyrisi
 - istehsal imkanları hüdudları
 - fərqsizliklər əyrisini
 - istehsal müqavilələri əyrisini
 - büdcə xəttini
-

Sual: Texnoloci səmərəliliyin nailiyyətlərini nəzərə almaqla nemətlərdən tam istifadə edilməsi şəraitində iqtisadiyyatın istehsal edə bildiyi hər nemətin maksimal miqdarını göstərən nemətlər kombinasiyası özündə eks etdirir: (Çəki: 1)

- mübadilənin kontrakt əyrisini
 - istehsal imkanları hüdudunu
 - fərqsizliklər əyrisini
 - istehsal müqavilələri əyrisini
 - büdcə xəttini
-

Sual: Müxtəlif bazarlarda tarazlıq qiyməti və istehsalın tarazlıq həcminin öyrənilməsi necə adlanır: (Çəki: 1)

- ümumi bazar tarazlığının təhlili
 - fərdi bazar tarazlığının təhlili
 - bazar quruluşunun təhlili
 - istehlak tarazlığının təhlili
 - istehsal xərclərinin təhlili
-

Sual: İstehsal imkanları əyrisi göstərir: (Çəki: 1)

- ehtiyatların bölgüsünün müxtəlif kombinasiyalarını
 - qabaqcıl texnologiyaların tədbiqi zamanı istehsal olunmuş nemətlərin həcmini
 - öyrənilmiş faydalı qazıntıların həcmini
 - mövcud ehtiyatlarla nemətlərin istehsalının alternativ imkanlarını
 - doğru cavab yoxdur
-

Sual: Ehtiyatların bölgüsünün avtomatik olaraq cəmiyyətin rifah halının maksimallaşmasını təmin edən mexanizmə əsaslanan təsərrüfat sistemi: (Çəki: 1)

- iqtisadiyyatın dövlət tənzimlənməsidir
 - təkmil rəqabət iqtisadiyyatıdır
 - müvaziənat iqtisadiyyatıdır
 - rifah iqtisadiyyatıdır
 - planlı iqtisadiyyatdır
-

Sual: Ümumi rifah funksiyası kim tərəfindən işlənmişdir: (Çəki: 1)

- L.Valras
 - V.Pareto
 - P.Samuelson
 - D.Xiks
 - M.Fridman
-

Sual: Göstərilənlərdən iqtisadi səmərəliliyə nail olunmaqla bir araya sığmayan hansıdır: (Çəki: 1)

- təkmil rəqabət
 - xarici effektlərin olunması
 - inhisar
 - bütün göstərilənlər
 - sadalanan hallardan heç biri
-

Sual: İki iqtisadi fərd əmtəələrini mübadilə edərsə, onlardan hər biri qazanır, çünki: (Çəki: 1)

- əmtəələrin ümumi həcmi artır
 - ümumi faydalılıq artır
 - ümumi istehsal xərcləri azalır
 - istehsalın ümumi həcmi artır
 - onların məcmu gəliri artır
-

Sual: Pareto – optimallığın bütün şərtləri təmin olunur: (Çəki: 1)

- tənzimlənən inhisarlarda
 - təkmil rəqabətdə
 - inhisarçı rəqabətdə
 - olikopoliyada
 - duopolya
-

Sual: İstehsal səmərəliliyinə və ehtiyatların səmərəli bölgüsünə nail olunur: (Çəki: 1)

- təkmil rəqabət şəraitində
 - inhisarçı rəqabət şəraitində uzunmüddətli dövrdə
 - inhisarçı rəqabət şəraitində qısamüddətli dövrdə
 - olikapliya şəraitində
 - heç vaxt nail olunmur
-

Sual: “Əgər bir fərdin vəziyyətini digərinin vəziyyətini pisləşdirmədən yaxşılaşdırmaq mümkün deyilsə bölgü səmərəlidir”. Bu müddəə adlanır: (Çəki: 1)

- Pareto əmsalı
 - kompensasiya əmsalı
 - ədalətlilik əmsalı
 - Atkinson indeksi
 - Cini əmsalı
-

Sual: Rəqabətli bazar həmişə səmərəli bölgünü təmin edir, hər hansı rəqabətli müvazinət isə Pareto – səmərəlidir. Bu: (Çəki: 1)

- rifahın birinci teoremidir
 - rifahın ikinci teoremidir
 - ümumi tarazlıq şəraitidir
 - səmərəlilik meyarıdır
 - qismən tarazlıq şəraitidir
-

Sual: Bazar mexanizmi səmərəli bölgünü təmin edir, lakin təmin edə bilmir: (Çəki: 1)

- fərdi tarazlığı
 - ümumi tarazlığı
 - ədalətli bölgünü
 - Pareto – səmərəliliyi
 - bütün sadalananlar təmin etməyə qadirdir
-

Sual: Nemətlərin Pareto - səmərəli bölgüsünün əldə edilməsi göstərir ki: (Çəki: 1)

- nemətlərin bərabər bölgüsü alınmışdı
 - nemətlərin səmərəli bölgüsü alınmışdı
 - rifahın maksimum səviyyəsi alınmışdı
 - nemətlərin qeyri- səmərəli bölgüsü alınmışdı
 - istehsalın optimal səviyyəsinə nail olunmuşdur
-

Sual: İctimai rifah funksiyalarının eyni kəmiyyətdə olduğu müxtəlif fəndlərin faydalılığının çoxsaylı kombinasiyası necə adlanır: (Çəki: 1)

- müqavilələrin fərqsizlik əyrisi
 - istehsal imkanları həddi
 - ictimai fərqsizlik əyrisi
 - müqavilələrin mübadiləsi əyrisi
 - büdcə xətti
-

Sual: Ümumi rifah funksiyası ehtiyatların və nemətlərin kəmiyyətindən başqa daha nəyi nəzərə alır: (Çəki: 1)

- gəlirlərin bölgüsü
 - bölgünün ədalətiyinin sosial və etik normalarını
 - bazar mexanizminin xarici effektlərini
 - ehtiyat və nemətlərin keyfiyyətini
 - ictimai nemətlər istehsalını
-

Sual: Buraxılışı azalmalı olan, başqa nemətlərin vahidlərində ifadə olunan bir nemət istehsalının artırılmasının dəyərinin göstəricisi nədir? (Çəki: 1)

- əvəzləmənin son hədd norması
 - istehsal amilinin son hədd məhsulu
 - dəyişilmənin (transformasiyanın) son hədd norması
 - son hədd xərcləri
 - son hədd gəliri
-

BÖLMƏ: 1301

Ad	1301
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İqtisadiyyatda risk nədir: (Çəki: 1)

- alternativ variantlar arasında seçim etmək
- bazar qeyri-müəyyənliyi şəraitində qərar qəbul etmək səbəbindən itkilərin yaranması qorxusu
- iqtisadi qərar qəbul edərkən onların dəyişməsini əvvəlcədən görməyin və qiymətləndirməyin çətin olması şəraiti
- qərar qəbuletmə prosesinin informasiya təminatı problemləri
- səmərəliyə nail olmağın qeyri-mümkünlüyü

Sual: Qərar qəbul edilməsi zamanı informasiyanın natamam olaması səbəbi deyil: (Çəki: 1)

- informasiya itkilərinin qaçılmasız olması
- informasiyanın işlənib hazırlanması və qiymətləndirilməsindəki çətinliklər
- informasiyanın əlçatan olması
- informasiyanın əldə edilməsinin xərc tələb etməsi
- sadalananlardan heç biri

Sual: İformasiyanın asimmetrik olması nə adlanır: (Çəki: 1)

- informasiyanın etibarsızlığı
- dəqiq informasiyanın formallaşmasında çətinlik
- dəqiq informasiyanın olmaması
- informasiyanın işlənməsi və təhlilində mürəkkəblik
- bazar subyektləri arasında informasiyanın qeyri-bərabər bölünməsi

Sual: Asimetrik informasiya doğuran, yüksək keyfiyyətli nemətlərin aşağı keyfiyyətləri ilə əvəz olunması prosesi necə adlanır? (Çəki: 1)

- riskin diversifikasiyası
- neqativ seçim
- qiymət diskriminasiyası
- riskin sigortalanması
- riskdən kənarlaşma

Sual: Belə növ iqtisadi risk yoxdur: (Çəki: 1)

- ticarət riski
- istehsal riski

- kommersiya riski
 - maliyyə riski
 - bütün yuxarıda sadalananlar mövcuddur
-

Sual: Bazar qeyri müəyyənliyi nədir? (Çəki: 1)

- bazar subyektlərinin fəaliyyətində risklərin mövcudluğu
 - bazar iştirakçıları arasında informasiyanın qeyribərabər bölünməsi
 - əvvəlcədən bilinməsi və qiymətləndirilməsi çətin olan iqtisadi qərarların qəbul olunması şəraitı
 - bir neçə alternativ variantlardan seçim edilməsi zərurəti
 - qərar qəbul edərkən itkilərin əmələ gəlməsi imkanları
-

Sual: Asimetrik informasiyanın azaldılması üsullarına aid deyil: (Çəki: 1)

- əmtəələrin standartlaşdırılması və sertifikatlaşdırılması
 - iqtisadi fəaliyyətin lisenziyalasdırılması
 - reklam fəaliyyəti
 - istehlakçılar və sahibkarlar ittifaqlarının fəaliyyəti
 - bütün sadalananlar aiddir
-

Sual: Əgər iqtisadi subyekt müxtəlif şirkətlərin səhmlərini alırsa, onun belə davranışını necə adlanır: (Çəki: 1)

- riskdən sığortalanma
 - riskin diversifikasiyası
 - riskdən yayınma
 - neqativ seçim
 - doğru cavab yoxdur
-

Sual: Riskə görə məsuliyyəti üçüncü şəxslərin üstünə keçirmək yolu ilə riskin dərəcəsini azaltmaqdan ibarət olan, ehtimal olunan itkilərdən müdafiə üsulu necə adlanır: (Çəki: 1)

- riskin diversifikasiyası
 - riskdən yayınma
 - riskin sığortalanması
 - neqativ seçim
 - doğru cavab yoxdur
-

Sual: Risklərin idarə olunması metodlarına aiddir: (Çəki: 1)

- risklərdən yayınma metodu
 - risklərin lokallaşdırılması metodu
 - risklərin konsepsiyası metodu
 - göstərilən bütün metodlar
 - adları çəkilən metodların heç biri
-

Sual: Bazar qeyri-müəyyənliklərinin nəticəsinə aid deyil: (Çəki: 1)

- o, optimal qərar qəbul edilməsinə manne olur
- o, əlavə transaksion xərclər yaranmasına səbəb olur

- qərarlar qəbul edərkən iqtisadi subyektlər qeyri-bərabər şəraitdə olurlar
 - gəlirlərin bölgüsündə qeyri-bərabərlik yaranır
 - bütün göstərilənlər aiddir
-

Sual: Bazar qeyri-müəyyənliliklərinin nəticəsinə aid deyil: (Çəki: 1)

- o, optimal qərar qəbul edilməsinə manne olur
 - o, əlavə transaksion xərclər yaranmasına səbəb olur
 - qərarlar qəbul edərkən iqtisadi subyektlər qeyri-bərabər şəraitdə olurlar
 - gəlirlərin bölgüsündə qeyri-bərabərlik yaranır
 - bütün göstərilənlər aiddir
-

Sual: "Limonlar" bazarı nədir: (Çəki: 1)

- valyuta bazarı
 - kənd təsərrüfatı məhsulları bazarı
 - çoxlu sayıda xarici effektlərlə səciyyələnən bazar
 - yüksək dərəcədə asimetriyalı informasiyalı bazar
 - qeyri-tarazlı bazar
-

Sual: Asimetrik informasiyanın nəticələrinə aid deyil: (Çəki: 1)

- qiymət diskriminatsiyası
 - istehsalçı tərəfindən mənfəətin alınmaması
 - qiymətlərin mövsümi tərəddüdləri
 - əmlak bazarının fəaliyyətində səmərəliliyin azalması
 - bütün sadalananlar aiddir
-

Sual: İformasiyanın asimetrikləyini azaldan bazar siqnallarına aid deyil: (Çəki: 1)

- əmtəələrin qiyməti
 - ticarət nişanı
 - istehsalçılara keyfiyyət sertifikatlarının verilməsi
 - reklam xərclərinin kəmiyyəti
 - qarantiya müddətinin müəyyən olunması
-

Sual: Riskin dərəcəsinin qiymətləndirilməsi metodlarına aid deyil: (Çəki: 1)

- gözlənilən kəmiyyətin hesablanması
 - dispersiyanın hesablanması
 - standart kənarlaşmaların kəmiyyətinin müəyyənləşdirilməsi
 - son hədd faydalılığının hesablanması
 - hamısı daxildir
-

Sual: Əgər iqtisadi subyekt həmişə əldə olunmuş gəliri gözlənilmədən artıq qiymətləndirirsə bu: (Çəki: 1)

- risklə qeyri-meyillilik
- riskə qarşı biganəlik
- riskə meyillilik

-
- riskdən müdafiə
 - riskin olmaması
-

Sual: Riskin kompensasiyasına aid deyil: (Çəki: 1)

- strateji planlaşdırma
 - ehtiyatlar sisteminin yaradılması
 - məqsədli marketinq
 - riskli layihələrdən imtina
 - bütün sadalanananlar aiddir
-

Sual: Hansı şərtlər riskdən sığortalanmanı sığortaçı üçün əlverişsiz edir: (Çəki: 1)

- sığorta hadisəsinin az ehtimal olunması
 - sığortaçılardan birgə məsuliyyəti
 - gözlənilən itkilərin az ölçüdə olması
 - yüksək mənəvi riskin olması
 - sadalanan şərtlərin heç biri
-

Sual: Riska meyili olmayan istehlakçılar üçün nəzərdə tutulmuş yeni əmtəələr bazara çıxarmış firma nə etməlidir: (Çəki: 1)

- qiyməti azaltmalı
 - keyfiyyətə əlavə zəmanətlər təqdim etməli
 - müqayisəli reklam həyata keçirməli
 - yuxarıda göstərilənlərin hamısı
 - sadalananlardan heç birini
-

BÖLMƏ: 1302

Ad	1302
Suallardan	35
Maksimal faiz	35
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Rəqabətsizlik və müstəsnalıqsız xüsusiyyətləri (Çəki: 1)

- ictimai nemətlərə
 - xüsusi nemətlərə
 - xidmətlərə
 - aşağı keyfiyyətli əmtəələrə
 - istehlak əmtəələri
-

Sual: İctimai nemətlərin istehlakda qeyri-rəqabətlilik xüsusiyyəti bundadır: (Çəki: 1)

- nemətin bu həcmində onun bir nəfər tərəfindən istehlaki digər insanlar tərəfindən istehlakını azaltır

- bu nemətlər inhisar şəraitində istehsal olunurlar
 - əgər nemət istehsal olunubsa, heç kim başqa fəndləri onu istehlak etmək imkanından məhrum edə bilməz
 - neməti haqqının ödənilib-ödənilməməsindən asılı olmayaraq eyni miqdarda əldə etmək olar
 - nemət qeyri-təkmil rəqabət şəraitində istehsal olunur.
-

Sual: Dövlətin aşağıdakılarının istehsalına müdaxiləsi zəruridir (Çəki: 1)

- xidmət
 - xüsusi nemət
 - ictimai nemət
 - qeyri-maddi nemət
 - adları çəkilənlərin heç birinin
-

Sual: İctimai seçim nəzəriyyəsi – bu nəzəriyyə öyrəniri: (Çəki: 1)

- istehlakçıların gəlirləri və üstünlükverimləri nəzəre alınmaqla tələbin formallaşmasını
 - amil gəlirlərinin əldə olunması və bölgüsü prosesini
 - firmaların davranış motivləri və prinsiplərini
 - insanların dövlət idarələrindən öz mənafeləri üçün istifadə etdikləri üsulları
 - gəlirlərin cəmiyyətdə yenidən bölgüsü metodları
-

Sual: Hansı nəzəriyyə görə siyasi sfera bazarın nəzəri müxtəlifliklərindən biridir: (Çəki: 1)

- ictimai seçim
 - istehlakçı davranışları
 - son hədd faydalılığı
 - müqayisəli üstünlüklər
 - izafi dəyər
-

Sual: Rasional secimini potesi kim tərəfindən irəli sürülüb? (Çəki: 1)

- E.Klark
 - A.Daynson
 - P.Samuelson
 - L.Valras
 - A.Piqu
-

Sual: Qiymətlərdə eks olunmayan və nemətlərin istehsalı və ya istehlakının nəticəsi olan, əlavə xərclər və faydalaların formasını alan kənar təsirlər necə adlanır: (Çəki: 1)

- xarici effektlər
 - xarici risk
 - daxili risk
 - bazar qeyri-müəyyənliyi
 - informasiyaların assimetriyası
-

Sual: Bazar əməliyyatları iştirakçılarının və üçüncü şəxslərin ümumi xərcləri nədir: (Çəki: 1)

- fərdi xərclər
 - ictimai xərclər
 - xarici xərclər
 - xarici effektlər
 - orta xərclər
-

Sual: Hər hansı nemətin istehsalı və istehlakı ilə əlaqədar üçüncü şəxslərin rifahının artması: (Çəki: 1)

- fərdi fayda
 - ictimai fayda
 - xarici fayda
 - xarici effekt
 - ictimai nemət
-

Sual: Bazar qiymətlərində öz əksini tapmayan nemətlərin istifadəsi nəticəsində yaranan əlavə fayda nədir: (Çəki: 1)

- fərdi fayda
 - ictimai fayda
 - xarici fayda
 - müsbət xarici effekt
 - mənfi xarici effekt
-

Sual: Xarici effekt yaranır, çünki: (Çəki: 1)

- onlar heç kim tərəfindən yaradılmayan qazanc və itkilərlə əlaqədardır
 - onlar əmtəə istehsalçıları tərəfindən yaradılır, dövlət isə onları ödəməli olur
 - onlar inhisarlarla əlaqədardır
 - xarici qazanc və itkilər qiymətlərdə əks olunmur
 - onlar orta xərclərə aid olmayan sabit xərcləri göstərir
-

Sual: Xarici effektlər nəticəsində: (Çəki: 1)

- qiymətlər yüksəlir
 - son hədd xərcləri azalır
 - istehlakçıların rifahi yüksəlir
 - ehtiyatların bölgüsündə səmərəsizlik yaranır
 - istehlakçıların rifahi azalır
-

Sual: İctimai secim nəzəriyyəsi kim tərəfindən yaradılıb? (Çəki: 1)

- D.Byenken
 - P.Samuelson
 - L.Valras
 - V.Pareto
 - A.Piqu
-

Sual: İctimai nemətlər istehsalı hansı mənbələrdən maliyyələşdirilir? (Çəki: 1)

- dövlət büdcəsi
 - xeyriyyə fondları
 - dövlət qeyri-kommersiya təskilatları
 - yuxarıda göstərilən mənbələrin hamisindan
 - sadalanınan mənbələrin heç birindən
-

Sual: İctimai nemətin müstəsnalıqsız ondadır ki: (Çəki: 1)

- nemətin bir nəfər tərəfindən həmin həcmidə istehlaki onun başqa adamlar tərəfindən istehlakını azaltır
 - nemət istehsal olunubsa, heç kim başqa fərdləri onu istehlak etmək imkanından məhrum edə bilməz
 - belə nemətlərin istehlaki dövlət tərəfindən maliyyələşdirilir
 - bu nemətlər inhisarlar tərəfindən istehsal olunur
 - bu nemətlər ilkin tələbat məhsullarıdır
-

Sual: "Biletsiz sərnişinin problemi" termini nəyi nəzərdə tutur: (Çəki: 1)

- istehlakçının nemətlərin haqqı ödənilmədən əldə etməsi meyli
 - haqqı ödənilmədən istehlak oluna bilən nemətlərin mövcudluğu
 - istehlakına nəzarət edilməsi çətin olan nemətlərin mövcudluğu
 - bütün cavablar doğrudur
 - düzgün cavab yoxdur
-

Sual: Bu nemətlərin bir fərd tərəfindən istehlakı digir fəndlərin istehlakının azalmasına səbəb olmur. Bu fikir hansı nemətlərə nisbətdə doğrudur? (Çəki: 1)

- xidmətlər
 - ictimai nemətlər
 - istehlak nemətləri
 - istehsal təyinatlı nemətlər
 - aşağı keyfiyyətli əmtəələr
-

Sual: Mənfi xarici effektlərin tənzimlənməsi metodu kimi vergilərin çatışmazlığı ondadır ki, vergilər: (Çəki: 1)

- qiymətlərin yüksəlməsinə səbəb olur
 - tənzimlənməyə böyük xərclər tələb etmir
 - texnologiyanın təkmilləşdirilməsini stimullaşdırır
 - dövlət gəlirlərinin artmasına səbəb olur
 - sadalanınanlar çatışmamazlıq hesab olunmur
-

Sual: Müsbət xarici effektlərin səmərəsizliyi təzahür edir: (Çəki: 1)

- həddən artıq nemətlər istehsalında
 - nemətin bazar qiyməti azaldıqda
 - kifayət qədər nemət istehsal edilmədikdə
 - nemətin son hədd faydalılığı yüksəldikdə
 - nemətlərin bölgüsünün qeyri-səmərəliliyi
-

Sual: Mənfi xarici effektlər səbəbindən, əmtəə: (Çəki: 1)

- istehsal olunmur
 - kifayət edəcək miqdarda buraxılmır və onun qiymətini yüksəldirlər
 - həddən artıq çox buraxılır və onun qiymətini yüksəldirlər
 - həddən artıq çox buraxılır və onun qiymətini azaldırlar
 - kifayət edəcək miqdarda buraxılmır və onun qiymətini azaldırlar
-

Sual: Nəyin nəticəsində mənfi xarici effektlər yaranı bilər: (Çəki: 1)

- az təminatlı əhaliyə əlavə maddi yardım edilməsilə
 - yeni istilik elektrostansiyaları tikilməklə
 - kənd təsərrüfat məhsulları istehsalçılarına subsidiya verilməsilə
 - şəhər nəqliyyatına yerli büdcədən dotasiya verilməsilə
 - tibb mərkəzi tikilməklə
-

Sual: Ehtiyatlar üzərində müəyyən edilmiş mülkiyyət hüququnun olmaması nəticəsində baş verir: (Çəki: 1)

- bazar informasiyalarının asimetrikliliyi
 - xarici effektlərin yaranması
 - xarici risklər
 - bazar qeyri-müəyyənliliyi
 - daxili risklərə
-

Sual: Xarici effektlərin tənzimlənməsi yönəlməlidir: (Çəki: 1)

- bazar informasiyalarının asimetrikliliyinin aradan qaldırılmasına
 - bazar qeyri-müəyyənliliyinin aradan qaldırılmasına
 - ehtiyatların bölgüsünün optimallaşdırılmasına
 - iqtisadi risklərin azadılmasına
 - nemətlərin bölgüsünün optimallaşması
-

Sual: İctimai nemət deyil: (Çəki: 1)

- fundamental elm
 - hüquq-mühafizə orqanlarının fəaliyyəti
 - telefon şəbəkəsinin fəaliyyəti
 - küçələrin işıqlardırılması
 - ölkənin müdafiəsi
-

Sual: İctimai secim nəzəriyyəsi nə vaxt formalaşmışdır (Çəki: 1)

- 1990 – ci illəri əvvəllərində
 - 1970-ci illərdə
 - 1980-ci illərin axırlarında
 - 1950-ci illərdə
 - 1960-ci illərin sonunda
-

Sual: Əgər nemətlərin istehsalı müsbət xarici effekt yaradarsa, bu o deməkdir ki: (Çəki: 1)

- dövlət verilmiş nemətin istehsalını subsidiyalasdırmalıdır
 - dövlət verilmiş nemətin fərdi istehsalının qarşısını almalıdır
 - dövlət effektin xüsusi şəxslər tərəfindən mənimsənilməsinin qarşısını almalıdır
 - dövlət verilmiş nemətin istehsalı və istehlakına müdaxilə etməməlidir
 - mövcud nemətin istehlakına dövlət nəzarət etməlidir
-

Sual: Mənfi xarici effektlərin tənzimlənməsi metodlarına aid deyil: (Çəki: 1)

- xarici mühitin çırklənməsi standartları
 - təshih edilmiş vergilər
 - zərərli maddələrin atılması lisenziyası
 - müəyyən nemətlərin istehsalının artırılmasına subsidiyalar
 - bütün sadalananlar daxildir
-

Sual: Müsbət xarici effektlərin tənzimlənməsi məsələsi ibarətdir: (Çəki: 1)

- bu effekti yaradan nemətlərin istehsalının və istehlakının həcmini artırmaqdan
 - bu effekti yaradan nemətlərin istehsalının və istehlakının həcmini azaltmaqdan
 - bu effekti yaradan nemətlərin istehsalının və istehlakının həcmini balanslaşdırmaqdan
 - bu effekti yaradan nemətlərin qiymətini yüksəltməkdən
 - belə səmərə yaradan nemətə qiymətin endirilməsi
-

Sual: Mənfi xarici effektlərin tənzimlənməsi üçün təshih edilmiş vergilərin tətbiq edilməsini kim təklif etmişdir? (Çəki: 1)

- P.Kouz
 - M.Fridman
 - A.Piqu
 - D.Keyns
 - B.Pareto
-

Sual: Nemətin ictimai istehsal xərclərinin fərdi istehsal xərclərindən fərqi ondadır ki, sonuncular: (Çəki: 1)

- nemətin həqiqi istehsal xərclərinin yalnız bir hissəsini nəzərə alır
 - nemətlərin ictimai dəyərini nəzərə almadan formalasır
 - normal mənfəəti özünə daxil etmir
 - bazar tarazlığı qiymətindən yüksəkdir
 - iqtisadi mənfəətin əldə olunmasına təminat vermək
-

Sual: Əgər cəmiyyət xarici effektləri inkar edərsə, nəticədə: (Çəki: 1)

- ekoloji vəziyyət pisləşər
 - əhalinin xəstələnməsi halları artar
 - cəmiyyətin rifah halı aşağı düşər
 - ehtiyatlar bazarının inhisarlaşması artar
 - gəlirlərin bölgüsünün qeyri-bərabərliyinin gücləndirilməsi
-

Sual: Xususi maraqlar(lobbi) qrupu həyata keçirir: (Çəki: 1)

- ayrı-ayrı fəndlərin üstünlükverimlərini üzə çıxarır
 - ictimai seçim
 - dövlət bütçəsinin yenidən bölgüsü məsələlərinə təsirini
 - fəndlər arasında rifahın bölgüsünü
 - doğru cavab yoxdur
-

Sual: Sadalanlardan hansı xalis ictimai nemətlərə aiddir? (Çəki: 1)

- səhər parkları
 - muzeylər
 - səhər ictimai nəqliyyatı
 - hüquq-mühafizə sistemi
 - sadalanınların heç biri
-

Sual: Xalis ictimai nemətlərin istehsalındakı qeyri-səmərəliliyin yaranması aşağıdakı ilə şərtlənir: (Çəki: 1)

- belə nemətlərə tələbin hədsizliyi
 - istehlakıların onlardan haqq ödəmədən istifadə etmək imkanının olması
 - bu nemətlərin istehsali üçün son hədd xərclərinin sürətlə artması
 - cəmiyyətin idarə edilməsi metodlarının inkisaf səviyyəsinin qənaətbəxs olmaması
 - bütün sadalanınlar
-

Sual: Xalis ictimai nemətin xüsusiyyəti hesab olnur: (Çəki: 1)

- onun satışı aşağı qiymətə həyata keçirilir
 - onun istehsalı daha keyfiyyətli resursların tətbiqini tələb edir
 - onun əlavə istehlakçıya təqdim edilməsi əlavə xərc tələb etmir
 - onu xüsusi firmalar istehsal edə bilməz
 - onun bölgüsü dövlət nəzarətində olmalıdır
-

BÖLMƏ: 1401

Ad	1401
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Dövlətin uğursuzluqlarının səbəbinə aid deyil: (Çəki: 1)

- zəruri informasiya qərarlarının qəbul edilməsi məhdudiyyəti
 - siyasi proseslərin qeyri-təkmilliyi
 - bürokratiya üzərində nəzarətə məhdudiyyət
 - qeyri-təkmil rəqabətin olması
 - bütün sadalanınlar aiddir
-

Sual: İqtisadiyyatın tənzimlənməsi prosesində dövlətin qeyri-səmərəli qərarlar qəbul etməsi imkanı hesab olunur: (Çəki: 1)

- dövlətin “ugursuzluqları”
 - lobbiçilik
 - loqrolling
 - siyasi renta
 - informasiyaların assimetrikliyi
-

Sual: Hansı elmi istiqamət dövlətin əsas məqsədini ticarətin həvəsləndirilməsi və daxili bazarın müdafiə edilməsində göründü? (Çəki: 1)

- burjuasiyası iqtisadı
 - proletariyası iqtisadı
 - fiziokratlar
 - merkantilistlər
 - marjinalistlər
-

Sual: Müasir iqtisadi nəzəriyyədə dövlətin iqtisadiyyata aktiv müdaxiləsinin əsas ideoloqu kim olub? (Çəki: 1)

- M.Fridman
 - D.M.Keyns
 - A.Marşall
 - İ.Şumpeter
 - P.Samuelson
-

Sual: Keynçi yanaşmaya əsasən dövlətin iqtisadi tənzimlənməsinin əsas məqsədi hesab olunur: (Çəki: 1)

- iqtisadi artım və inflasiyanın aşağı səviyyəsi
 - tsikli tərəddudların olmaması
 - stabil iqtisadi artım və məşgulluğun yüksək səviyyəsi
 - məşgulluğun yüksək səviyyəsi və inflasiyanın aşağı səviyyəsi
 - dünya bazarında eksponsiya
-

Sual: Hansı elmi istiqamət dövlətin iqtisadiyyata müdaxiləsinin məhdudluğunu müdafiə edir? (Çəki: 1)

- keynçi
 - neoliberal
 - sosial-institusional
 - marksist
 - marjinal
-

Sual: Dövlətin gücünün əhalinin rifahında, müdafiə qüdrətində və dövlətə etibar etməyində kimi görürdü? (Çəki: 1)

- Aristotel
- İbn Xəldun
- Konfutsi
- Makiavelli

Sual: Monetarist konsepsiyaya əsasən iqtisadiyyatın dövlət tənzimlənməsində əsas hal nə hesab olunur? (Çəki: 1)

- antitsiklik tənzimlənmə
 - məşğulluğun kəmiyyətinin artırılması
 - tədavüldə pul kütłəsinə nəzarət
 - xarici iqtisadi əlaqələrin həvəsləndirilməsi
 - səmərəli tələbin həvəsləndirilməsi
-

Sual: Bazarın ugursuzluqlarına aid deyil: (Çəki: 1)

- xarici effektlərin mövcudluğu
 - informasiya asimetriyası
 - monolizm
 - siyasi proseslərin qeyri - təkmilliyi
 - ictimai nemətlərin istehsalının olmaması
-

Sual: Dövlət optimal qərarlarını qəbul edə bilmir belə ki, daxili qeyrisəmərəli mənbəələrə malikdir: (Çəki: 1)

- burokratizm
 - lobbiləşmə
 - korrupsiya
 - bütün yuxarıda adları çəkilənlər
 - yuxarıda adları cəkilənlərdən heç biri
-

Sual: Aşağıda qeyd olunanlardan hansı iqtisadi siyasetin məqsədinə aid deyil: (Çəki: 1)

- iqtisadi artım
 - dövlət büdcəsinin kəsiri
 - milli valyutanın dayanıqlığı
 - qiymətin stabilliyi
 - məşğulluğun yüksək səviyyəsi
-

Sual: Dövlətin bazara birbaşa təsiri alətini göstərin: (Çəki: 1)

- milliləşdirmə, özəlləşdirmə
 - dövlət alışmaları
 - məqsədli maliyyələşdirmə
 - yuxarıda bütün sadalanananlar
 - sadalanandan heç biri
-

Sual: Bazar iqtisadiyyatının dövlətə xas olmayan funksiyalarını göstərin: (Çəki: 1)

- qiymətlərin mərkəzləşdirilmiş şəkildə təyin edilməsi
- bazarın mənfi tərəfinin kompensasiya edilməsi
- fiskal siyasetin həyata keçirilməsi
- bazar münasibətləri iştirakçılarının sosial qarantlarının təmin edilməsi
- işsizliyin azaldılmasına dair tədbirlərin həyata keçirilməsi

Sual: Qloballaşma şəraitində meyil meydana gəlir: (Çəki: 1)

- iqtisadiyyatın tənzimlənməsi üzrə dövlətin funksiyalarının bir hissəsinin dövlətlərarası səviyyəyə köçürülməsi
 - iqtisadiyyatın dövlət tənzimlənməsinin zəifləməsi
 - iqtisadiyyatın dövlət tənzimlənməsinin güclənməsi
 - dövlətin sosial funksiyalarının güclənməsi
 - dövlətin sosial funksiyalarının zəifləməsi
-

BÖLƏM: 1402

Ad	1402
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Fiziokratların fikrincə, dövlətin funksiyasına aid deyil: (Çəki: 1)

- ticarətin tənzimlənməsi
 - mülkiyyətin müdafiəsi
 - ümumi təhsil
 - ictimai xarakter daşıyan müəssisələrin saxlanması
 - bütün sadalanananlar aiddir
-

Sual: Dövlətin minimal funksiyalara aid deyil: (Çəki: 1)

- antitsiklik tənzimlənmə
 - antiinhisar tənzimlənmə
 - xarici effektlərin tənzimlənməsi
 - pul tədavülünün səmərəli təşkili
 - ictimai nemət istehsalının təmin edilməsi
-

Sual: Dövlətin maksimal funksiyalara aiddir: (Çəki: 1)

- gəlirlərin yenidən bölgüsü
 - antiinflyasiya siyasəti
 - dünya bazarında milli mənafelərin reallaşması
 - bütün yuxarıda sadalanananlar
 - sadalananlardan heç biri
-

Sual: Dövlətin iqtisadiyyata birbaşa təsir metoduna aid deyil: (Çəki: 1)

- xüsusi biznesin məhdudiyyəti
- indikativ planlaşdırma
- dövlət sahibkarlığı
- qanunverici bazanın yaradılması

bütün sadalanan metodlar aiddir

Sual: Dövlətin iqtisadiyyata dolayı təsir metoduna aid deyil: (Çəki: 1)

- dövlət sahibkarlığı
 - pul - kredit siyasəti
 - indikativ planlaşdırma
 - vergi siyasəti
 - büdcə siyasəti
-

Sual: "Reyqanomika" iqtisadi siyasəti hansı iqtisadi məktəbin ideyaları əsasında yaradılıb? (Çəki: 1)

- monetarist
 - marjinalist
 - keynsçi
 - marksist
 - merkantilist
-

